

1. Almaniyanın sosial qərantiya sisteminin çatışmamazlıqları:
  - Çox ucuz olmağı
  - Etibarlı deyil
  - Bütün cavablar doğrudur
  - Bütün cavablar düzgün deyil
  - √ Çox baha olmağı
2. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış texniki inkişaf üzrə Almaniya neçənci yerdədi?
  - 7-ci
  - 10-cu
  - 8-ci
  - √ 12-ci
  - 9-cu
3. Azərbaycanın ən iri neft yatağı hansıdır?
  - Şahdəniz
  - Qarabağ
  - Abşeron
  - Bakı – Supsa
  - √ Azəri – Çıraq – Günəşli
4. 2008- ci ildə Azərbaycanda malların idxalının ümumi dəyəri 7.2 milyard \$ təşkil edib. Bu xarici ticarətin neçə faizini təşkil edir?
  - 15%
  - 23%
  - 25%
  - 9%
  - √ 13%
5. Azərbaycanda karbohidrogenlərin ixracı neçə faiz təşkil edir?
  - 75%
  - 30%
  - 90%
  - 85,5%
  - √ 88,2 %
6. Ölkədə iqtisadiyyatın açıqlığının kəmiyyət göstəricilərinə daxildir:
  - reeksportun həcmi
  - √ ixrac kvotası
  - idxal kvotası
  - ticarət dövriyyəsinin həcmi]
  - Xarici ticarət üçün kvotalar
7. MDB çərçivəsində iqtisadi inkişafa görə liderlik edən dövlət hansıdır?
  - √ Azərbaycan
  - Özbəkistan
  - Ukrayna
  - Qazaxıstan
  - Ermənistan
8. Anqlo –amerikan modelindən fərqli olaraq Alman korporativ idarəetmə modeli nə ilə xarakterizə olunur?

√ Müəyyən sərtliklə və hansısa səviyyədə bürokratiya ilə

- İnvestorların azlığı ilə
- İnnovasion fəaliyyətlə
- Sahibkar faktorları ilə
- İnvestorların çoxluğu ilə

9. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə Almaniya neçənci yerdədi?

- 10-cu
- 11-ci
- 12-ci
- 8-ci
- √ 3-cü

10. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış makkroiqtisadi mühit üzrə Almaniya neçənci yerdədi?

- 20-ci
- 24-cü
- 23-cü
- 22-ci
- √ 26-cı

11. 2004 cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış iqtisadi rəqabət üzrə makroiqtisadi indeksə görə Almaniya neçənci yerdədi?

- √ 13-cü
- 11-ci
- 10-cu
- 9-cu
- 12-ci

12. Almaniyanın şərq torpaqlarına hər il neçə milyard avro dövlət vəsaiti nəql olunur?

- 40 milyard avro
- √ 85 milyard avro
- 62 milyard avro
- 51 milyard avro
- 74 milyard avro

13. Almaniyanın şərq torpaqlarında əmək məhsuldarlığı qərblə müqayisədə neçə faiz təşkil edir?

- 40%
- √ 60%
- 30%
- 20%
- 50%

14. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- OON
- Dünya ticarət orqanizasiyası
- √ İnkişaf üzrə Beynəlxalq İnstitut
- Bütün cavablar düzgün deyil
- Beynəlxalq valyuta fondu

15. Almaniya aid ən mühüm qiymətləndirmələrdən biri kim tərəfindən keçirilib?

- OON
- Dünya ticarət orqanizasiyası
- ✓ ümumdünya iqtisadi forumu
- Bütün cavablar düzgün deyil
- Beynəlxalq valyuta fondu

16. Maizn modeli neyi qeyd edir?

- vergilərin artırılması
- İş yerlərinin artırılması
- İşsizliyin aradan qaldırılması
- istehsalın şaxələndirilməsi
- ✓ Aşağı əmək haqqı alanlara sosial ödəmələrin kompensasiyası

17. Azərbaycan beynəlxalq investisiyanın müdafiəsi üzrə hansı ölkələr ilə beynəlxalq müqavilə bağlamayıb?

- MDB ölkələri və Yaponiya
- ABŞ və Almaniya
- ✓ İraq və Fransa
- Türkiyə və İngiltərə
- Pakistan və İran

18. İnfrostruktura milli proqramının reallaşdırılması üçün hansı həcmdə investisiya tələb olunur?

- 9 milyard \$
- 14 milyard \$
- ✓ 3 milyard \$
- 7 milyard \$
- 5 milyard \$

19. Azərbaycanda hansı mövcud nəqliyyat avadanlıqlarının texniki yenidənqurmaya və rekonstruksiya ehtiyacı var?

- ✓ Bakı Dəniz Limanı
- Dəmir yolu nəqliyyatı
- avtoyol nəqliyyatı
- Metropoliten
- Hava nəqliyyatı

20. TACİS proqramına görə hansı prioritet sahələr müəyyən olunub?

- Maliyyə xidmətləri, satışın yayılması, humanitar və insan resursları
- Energetika, transport
- Dövlət müəssisələrinin yenidən təşkili və özəl sektorun inkişafı
- Nəqliyyat, maliyyə xidmətləri
- ✓ Bütün variantlar doğrudur

21. Hansı ölkə Böyük İpək Yolu (TRASEKA) və Fiber optik kabel xətti Trans – Asiya – Avropa (TAA) marşrutu üzrə daşımlar həyata keçirən lider dövlətdir?

- ✓ Azərbaycan
- Özbəkistan
- Rusiya
- İran
- Qazaxıstan

22. Bu ölkələrdən hansı daha çox neft ehtiyatlarına malikdir?

- Səudiyyə Ərəbistan, İran, İraq, BƏƏ
- İran, İraq, Küveyt, Azərbaycan
- Azərbaycan, Səudi Ərəbistan, İran

- Venesuela, İsrail, Küveyt, İraq
- ✓ Səudi Ərəbistan, BƏƏ, İsrail, Küveyt

23. Azərbaycanın nəyin idxalı nəticəsində Qərblə ticarətdə ticarət tərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti artmışdır?

- Ərzaq məhsulları
- Məişət texnikası
- karbohidrogen xammalı
- ✓ Neft və neft məhsulları
- Neft avadanlıqları

24. Müstəqillik dövründə Azərbaycan nəyə nail olub?

- ✓ Bütün variantlar doğrudur
- Sosial iqtisadi münasibətlər sistemində radikal torpaq islahatları və iqtisadiyyatın liberallaşdırılmasına yeni şərait yaratdı?
- Açıqlıq artmış və dünya iqtisadi sistemində inteqrasiya çoxalmışdır
- Təbii iqtisadi resurslardan istifadə üzrə uzunmüddətli milli strategiya yaradılmışdır
- Liberal bazar iqtisadiyyatı mexanizmi şəraitində ölkənin iqtisadi sistemi sabillik əldə edib

25. Azərbaycanda bugün üçün hansı dövlət proqramı realizə olunmur?

- “Sosial iqtisadi inkişaf”
- ✓ “Kiçik sahibkarlığa dövlət dəstəyi”
- “Dövlət investisiya proqramı”
- Bütün cavablar doğrudur
- “Yoxsulluğun azaldılması və iqtisadi artım”

26. Mövcud böhranı aradan qaldıran yeganə iqtisadi cəhətdən cəlbədicisi və mühüm amil nədir?

- Siyasi amil
- ✓ Neft faktoru
- Texniki tərəqqi
- İnvestisiya
- Əmək resursları

27. Azərbaycanın neft sənayesində geniş miqyaslı xarici investisiyaların cəlb edilməsi üçün real imkanları nə yaradıb?

- “Qarabağ” və “Şahdəniz” müqavilələri, Cənubi Qafqaz boru kəməri
- Balaxanı – Sabunçu – Ramana, Kürdəxanı neft yataqlarının reabilitasiyası
- “Əsrin müqaviləsinin” bağlanması, Bakı – Tbilisi – Ceyhan boru kəməri
- ✓ “Əsrin müqaviləsinin” bağlanması, “Qarabağ” və “Şahdəniz” müqavilələri
- Bakı – Tbilisi – Ceyhan boru kəməri, “Qarabağ” və “Şahdəniz” müqavilələri

28. Bu inteqrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşı oldu?

- AB və NAFTA
- QUAM və İƏİT
- AB və QUAM
- QUAM və NAFTA
- ✓ İƏİT və AB

29. AB hansı proqramlar vasitəsilə Azərbaycanı maliyləşdirir?

- ✓ TACİS, təmir və tikinti işləri, humanitar yardım, ərzaq
- Təmir və tikinti işləri, humanitar yardım, informasiya və telekommunikasiya proqramları
- Humanitar yardım, mədəni dəstək, TACİS, tikinti işləri
- İnformasiya və telekommunikasiya proqramları, əsas təşkilati proqramlar, ərzaq
- TACİS, təmir və tikinti işləri, mədəni dəstək

30. MDB ölkələri içərisində rusiyadan sonra hansı ölkənin daha çox ehtiyatları var?

- Özbəkistan
- Türkmənistan
- √ Qazaxıstan
- Ukrayna
- Azərbaycan

31. əsrin müqaviləsi nə vaxt imzalanıb?

- √ 1994
- 1993
- 1997
- 1999
- 1995

32. Azərbaycanda keçid dövründən bazar iqtisadiyyatına keçid prosesləri nəyə görə çətinləşib?

- İnfilyasiyaya görə
- Resursların çatışmamazlığı
- Yanlış iqtisadi siyasət
- Bütün cavablar doğrudur
- √ Ölkənin 20 %-nin hərbi müdaxilə və işğal altında olması

33. Azərbaycan Respublikasının hökuməti iqtisadi inkişafın əsas konseptual istiqəmətlərini razılaşdırmayıb:

- AYİB
- Dünya bankı
- √ Strateji araşdırmalar mərkəzi
- Beynəlxalq xeyriyyə fondu, Dünya bankı
- Beynəlxalq xeyriyyə fondu

34. Azərbaycan dünyanın bütün ölkələri ilə ticarət və qitəsadi əlaqələrinin genişləndirilməsi üçün hansı ölkələrə daxil olmağa hazırlaşır?

- √ ÜTT
- ASEAN
- Avropa İttifaqı
- QUAM
- OPEK

35. Beynəlxalq təşkilatlar, sənaye və postsənaye ölkələri Azərbaycanın iştirakı ilə həyata keçirir:

- Düzgün cavab yoxdur
- İqtisadi siyasətin və strateji proqramların həyata keçirilməsi
- Yalnız iqtisadi siyasətin və strateji proqramların tətbiqi
- √ Hərtərəfli strateji və iqtisadi siyasətinin inkişafı, tətbiqi və icrası ilə iqtisadi yenidənqurma və özəlləşdirmənin həyata keçirilməsi
- Yalnız hərtərəfli strategiyanın tətbiqi və icrası

36. Şahdəniz yatağının işlənməsində hansı şirkətlər iştirak edir?

- √ BP, SOCAR, Statoil Azerbaijan
- BP, Elf Petroleum Azerbaijan, CNPC
- Turkish Petroleum Overseas Company Limited, Statoil Azerbaijan, CNPC
- Elf Petroleum Azerbaijan, Qazprom, CNPC
- BP, SOCAR, Qazprom

37. Azərbaycanın ən böyük qaz və kondensat yatağı hansıdır?

- Bakı – Tbilisi - Ceyhan

- Azəri – Çıraq – Günəşli
- Bakı – Novarasisk
- Abşeron
- ✓ Şahdəniz

38. Sosial bazar iqtisadiyyatı nədir?

- ✓ Bu açıq sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanmayıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalıb və qalırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm olub, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda
- Bu qapalı sistemdir, onun inkişafı dayanıb, birdəfəlik formalaşmış mexanizm deyil, əksinə iqtisadi və siyasi təsirlərə məruz qalmıyıb və qalmırda

39. Almaniyada mövcud sosial iqtisadi sisteminin başqası ilə əvəzlənməsi nəyə gətirib çıxarır?

- AFR-də norveç modelinin yayılmasına
- ✓ AFR-də anqlo-amerikan modelinin yayılmasına
- AFR-də italyan modelinin yayılmasına
- AFR-də rusiya modelinin yayılmasına
- AFR-də nyapon modelinin yayılmasına

40. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış əmək bazarının tənzimlənməsinə görə Almaniya neçənci yerdədi?

- 49-cu
- 30-cu
- 23-cü
- 17-ci
- ✓ 60-cı

41. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış ticarətdə vergi tətbiq etməyə görə Almaniya neçənci yerdədi?

- ✓ 58-ci
- 30-cu
- 23-cü
- 17-ci
- 49-cu

42. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlət maliyələşdirməsi və iqtisadi siyasətə görə Almaniya neçənci yerdədi?

- 29-cu
- 10-cu
- 22-ci
- 8-ci
- ✓ 34-cü

43. 2003-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?

- 15-ci
- 8-ci
- ✓ 20-ci
- 10-cu
- 18-ci

44. 2002-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- 10-cu
  - ✓ 17-ci
  - 12-ci
  - 8-ci
  - 14-cü
45. 2001-ci ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- 9-cu
  - 10-cu
  - 12-ci
  - 8-ci
  - ✓ 13-cü
46. 2004-cü ildə IMD (International Institute for Management Development) tərəfindən 60 ölkə arasında hesablanmış dövlətlər arası rəqabət bacarığına görə Almaniya neçənci yerdədi?
- ✓ 21-ci
  - 17-ci
  - 14-cü
  - 20-ci
  - 19-cu
47. 2004-cü ildə WEF (World Economic Forum) tərəfindən 120 ölkə arasında hesablanmış yerli iş mühiti üzrə Almaniya neçənci yerdədi?
- ✓ 5-ci
  - 4-cü
  - 3-cü
  - 2-ci
  - 1-ci
48. Almaniya əmək bazarının zəifliyinin əsas səbəblərindən biri:
- ✓ İdarə etmədə iştirakın sistemi
  - Bazar münasibətlərinə hökumətin müdaxiləsi
  - İdarəçilikdə təcrid olunma sistemi
  - Proteksionist siyasət
  - İş birliyi
49. Günün çağırışı – 2010 reformuna əsasən, sənət müəssisələrinin növlərinin sayı:
- 2 dəfə artıb
  - Dəyişilməyib
  - Bütün cavablar səhvdi
  - 2 dəfədən də çox artıb
  - ✓ 2 dəfədən çox azalıb
50. Avropada büdcə kəsirinin maksimum dəyəri necə adlanır?
- Berlin tavanı
  - Madrid tavanı
  - Maastrixt divarı
  - Maastrixt döşəməsi
  - ✓ Maastrixt tavanı

51. 2004-cü ildə Dünya Bankı tərəfindən qeydə alınmış, bazar şərtlərinin qəbul edilməsi üzrə Almaniya 145 ölkə arasında neçənci yerdədi?
- √ 24-cü
  - 22-ci
  - 60-cı
  - 1-ci
  - 20-ci
52. Alman modelində hansı prinsiplər birləşdirilib?
- Marksiz və neoliberalizm
  - Neokeynsiant və marksizm
  - Neoklassizm və hökumətin aktiv müdaxiləsi
  - √ Liberalizm və hökumətin aktiv müdaxiləsi
  - Neokeynsiant və liberalizm
53. Yüksək inkişaf etmiş ölkələrdə ÜDM strukturunda hansı sektor üstünlük təşkil edir?
- Mədən sənayesi
  - Kənd təsərrüfatı
  - Meşə təsərrüfatı
  - √ Xidmət sahəsi
  - Tikinti
54. İnkişaf etmiş ölkələr üçün xarakterikdir:
- Aşağı əmək haqqı
  - √ Alıcılıq qabiliyyəti prioriteti çox vaxt məzənnədən aşağıdır
  - emal sənayesinin yüksək çəkisi
  - elmi tədqiqatlara ayrılan xərclər əhəmiyyətsizdir.
  - Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
55. Keçid iqtisadiyyatlı ölkələrə xarakterikdir:
- √ Alıcılıq qabiliyyəti prioriteti məzənnədən artıqdır
  - emal sənayesinin yüksək çəkisi
  - Alıcılıq qabiliyyəti prioriteti məzənnə ilə eynidir
  - Yüksək əmək haqqı və gəlirləri
  - Alıcılıq qabiliyyəti prioriteti məzənnədən bir az aşağıdır
56. Məzənnənin müəyyən edilməsi üçün əsas nədir?
- √ xarici ticarət əməliyyatlarına görə yaranan , bu valyutaya tələbatın və təklifin nisbəti
  - Mərkəzi Bank tərəfindən müəyyən edilir
  - İxrac və idxalın nisbəti
  - Dünyəvi qiymətləri əsasında müəyyən edilir
  - Dövlət tərəfindən müəyyən olunur
57. Alıcılıq qabiliyyətinin pariteti nədir?
- İdxal və ixrac arasında nisbət
  - təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
  - Dövlət borcu və ÜDM arasında nisbət
  - Xarici ticarətin həcmi ilə ölkədəki qiymət səviyyəsi arasında nisbət
  - √ Milli valyuta ilə birbaşa xarici investisiya məbləği arasındakı əlaqə
58. Ölkəni müəyyən bir qrupa daxil etmək üçün meyarlar hansıdır?
- Ölkənin idxalı və ixracı



- Təhsil səviyyəsi, İstehlak səbətinin tərkibi, xarici ticarətin həcmi
- Adambaşına düşən illik gəlir səviyyəsi, məzənnə
- elmi-tədqiqat və eksperimental konstruktor işlərinin nailiyyətləri, xarici investisiyaya ayrılan vəsaitlərin həcmi, dövlət borcu
- ✓ Alıcılıq qabiliyyəti pariteti, yaşayış səviyyəsi və keyfiyyəti

59. Dünya ölkələri hansı tiplərə bölünür?

- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı
- Yükek inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş
- İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan
- ✓ İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı
- İnkişaf etmiş, zəif inkişaf etmiş, neft sənayeli

60. Hal-hazırda bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə ictimai təminatə və yoxsulluqla mübarizənin çoxsaylı proqramlarının reallaşdırmasına bütün dövlət büdcə təxsisatının neçə faizi yönəlidir?

- 10-15%
- 5-10%
- 70-80%
- 2-3%
- ✓ 30-40%

61. Çoxukladlı iqtisadiyyat nədir?

- ✓ Bir iqtisadi sistemin daxilində müxtəlif idarə formaları
- İstehsal xərclərinin azalması və onun rəqabət qabiliyyətinin kəskin artması
- Əmək məhsuldarlığından asılı olaraq əhalinin yaşayış səviyyəsinin geridə qalması
- Vergi qoymanın yüksəkliyi
- Bir iqtisadi system daxilində bir idarə forması

62. İsveç modeli nəyə əsaslanır?

- ✓ əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- məhsulun maya dəyərinin azalmasıyla və dünya bazarında onun rəqabətə davamlılığının kəskin artmasıyla səciyyələnir
- Əmək məhsuldarlığının yüksək səviyyədə olması və şəxi uğur əldə etməyə diqqətin yönəldilməsi
- ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi

63. Yapon modeli nəyə əsaslanır?

- vergi qoymanın yüksək normasıyla səciyyələnir
- ✓ əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi
- əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- Əmək məhsuldarlığının yüksək səviyyədə olması və şəxi uğur əldə etməyə diqqətin yönəldilməsi

64. Amerika modeli nəyə əsaslanır?

- əmək məhsuldarlığının artımından asılı olaraq, əhalinin həyat səviyyəsinin geri qalmasıyla xarakterizə olunur
- əhalinin ən az təmin edilmiş təbəqəsinin xeyrinə milli gəlirin yenidən paylaşdırılmasının hesabına mülk bərabərsizliyin ixtisarına yönəldilmiş güclü sosial siyasətlə fərqlənir
- məhsulun maya dəyərinin azalmasıyla və dünya bazarında onun rəqabətə davamlılığının kəskin artmasıyla səciyyələnir
- vergi qoymanın yüksək normasıyla səciyyələnir
- ✓ ümumdünya sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sistemində, əhalinin ənaktiv təbəqəsinin genişləndirilməsi

65. Avropa Birliyini innovativ inkişafda lider etmək üçün və bununlada dünyada ən yüksək rəqabət qabiliyyətinin təmin edilməsi üçün Lissabon sammitində AB planı nə zaman qəbul olunub?

- 1995

- ✓ 2000
- 1996
- 1998
- 1997

66. Almaniya sahibkarlıq fəaliyyətinin zəifləməsinin səbəbləri hansıdır?

- Aşağı vergilər və sosial ayırmalar
- Qapalı iqtisadiyyat
- Beynəlxalq iqtisadi əlaqələrin zəif inkişafı
- Həddən artıq açıq iqtisadiyyat
- ✓ Yüksək vergilər və sosial ayırmalar

67. Almaniya hökuməti hansı üsulla biznes mühitinin formalaşmasına fəal təsir edir?

- Maliyyə tənzimlənməsi metodundan istifadə edir
- Antiinhisar tənzimlənmə metodundan istifadə edir
- Kiçik sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- Orta sahibkarlığa yardım üçün xüsusi tədbirlərdən istifadə edir
- ✓ Bütün cavablar doğrudur

68. Almaniyanın inkişafı nə ilə izah olunur?

- Sahibkarlar üçün şəraitin yaranması ilə
- Hökumətin dəstəyi ilə
- Beynəlxalq əlaqələrin inkişafı ilə
- Özəl sektorun inkişafı ilə
- ✓ İqtisadi artımı stimullaşdıran yeni sahibkarlarla izah olunur

69. Alman sahibkarlıq modeli nə ilə xarakterizə olunur?

- Alman sahibkarlıq modeli sahibkarlıq ruhu və investisiya vəzifələri ilə xarakterizə olunur
- Alman sahibkarlıq modeli təşkilatı fəaliyyətlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sosial fəaliyyətlə xarakterizə olunur
- ✓ Alman sahibkarlıq modeli sosial fəaliyyətlərlə xarakterizə olunur
- Alman sahibkarlıq modeli sahibkarlıq fəaliyyəti ilə xarakterizə olunur

70. Ştandorta nə deməkdir?

- Kapitalın yenidən istehsalı üçün yenidən investisiya qoyulması üçün yer
- Kreditin aradan qaldırılması üçün yer
- İstehsalın yenidən qurulması üçün yer
- ✓ Kapital qoyuluşu və istehsalın yerləşdirilməsi üzrə yer
- İstehsalın emalı üçün yer

71. Almaniya rəqabət qabiliyyətinin aşağı düşməsinə iki səbəblə əlaqələndirilir:

- ✓ Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə qazanır
- Birincisi, bu Alman məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsidir, ikincisi, Almaniya kapital cəlb etməklə qlobal rəqabətdə uduzur

72. İş birliyi nədir?

- ✓ Hökumət, həmkərlər ittifaqı və işgötürənlər arasında milli səviyyədə danışıqlar mexanizmi

- Əmək islahatları toplusu
- Əmək bazarı üzrə beynəlxalq saziş
- Bütün cavablar düzgün deyil
- Şirkətin işçiləri və menecerləri arasında razılaşma

73. Alman - yapon modelinin ( mərkəzi bank ) prinsipi:

- Bütün cavablar düzgün deyil
- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
- Beynəlxalq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə
- ✓ Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə

74. Anqlo – amerikan ( mərkəzi bazar ) modelinin prinsipi:

- Banklar vasitəsilə güzəştli maliyələşdirmə
- Bank kreditləri vasitəsilə güzəştli maliyələşdirmə
- beynəlxalq təşkilatlar vasitəsilə güzəştli maliyələşdirmə
- Bütün cavablar düzgün deyil
- ✓ Fond birjası vasitəsilə güzəştli maliyələşdirmə

75. Almaniya rəqabət mühiti təkcə inhisarçılığa qarşı məhdudiyətlərlə dəstəklənmir, həm də :

- vergilərin artırılması ilə
- ✓ Kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə
- Vergilərin azaldılması ilə
- Gömrük baryerlərinin qoyulması ilə
- Korrupsiya ilə mübarizə ilə]

76. Nə ilə əlaqədar olaraq Almaniya yaşlılar ölkəsinə çevrilir?

- Yüksək ölüm səviyyəsi
- Uzun ömürlülüyün yüksək olması
- Yüksək doğum səviyyəsi
- Ömrün qısalığı
- ✓ Aşağı doğum səviyyəsi

77. Hansı razılaşmaya əsasən Avropada büdcə kəsirinin maksimum dəyəri 3% - i ötə bilməz?

- Berlin
- Paris
- Roma
- ✓ Maastrixt
- London

78. Maastrixt razılaşmasına əsasən büdcə kəsirinin maksimum dəyəri (faizlə) neçədir?

- 4%
- 6%
- 7%
- ✓ 3%
- 5%

79. Almaniya kapitalın qoyulduğu yer və inkişafı necə adlanırdı?

- İnvestisiya
- Kapitalanlaşdırma
- İnvest - plats
- ✓ Ştandort

- Platsdarm

80. 2004-cü ildə qeydə alınmış bazar şərtlərinin qəbulu üzrə reyting hansı maliyyə orqanı tərəfindən qəbul olunub?

- √ Dünya Bankı
- beynəlxalq valyuta fondu
- Beynəlxalq yenidənqurma və inkişaf bankı
- Beynəlxalq kredit bankı
- ÜTT

81. 2004-cü ildə dərc olunmuş Dünya rəqabətqabiliyyətliliyi illiyi göstəricilərinə uyğun olaraq 60 ölkə arasında Almaniyə neçənci yerdədi?

- √ 21 - ci
- 22 - ci
- 60-cı
- 1-ci
- 20 - ci

82. Sosial bazar iqtisadiyyatının nəzəri konsepsiyası hansı məktəbin alimləri tərəfindən hazırlanıb?

- “Neokensiyən məktəbi”
- “Berlin məktəbi”
- “Marksist məktəbi”
- √ “frayburq məktəbi”
- “Hamburq məktəbi”

83. 2003-cü ildə Bundestaqda Almaniyanın kansleri Q.Şredor tərəfindən təqdim olunan islahatlar paketini necə adlanır?

- “İslahatlar toplusu - 2010”
- √ “Günün çağırışı – 2010”
- “İslahatlar - 2010”
- “Gələcəyin islahatları”
- “İlin çağırışı- 2010”

84. Sosial bazar iqtisadiyyatı modeli nə vaxt yaranıb?

- XX əsrin 60-cı illəri
- XX əsrin 80-cı illəri
- XX əsrin 90-cı illəri
- XIX əsrin 40-50-ci illəri
- √ XX əsrin 40-50-ci illəri

85. Alman modelinin prinsipi hansıdır?

- Elementlərin təcrid olunması
- Totalitarizm
- Marksizm
- Dirijizm
- √ Elementlərin qarşılıqlı asılılığı

86. Almaniya məxsus sosial – iqtisadi model hansıdır?

- √ Sosial bazar iqtisadiyyatı
- Liberal bazar iqtisadiyyatı
- Qarışıq sosial iqtisadi modeli
- Anqlo amerikan sosial iqtisadi modeli
- Totalitar bazar iqtisadiyyatı

87. Model anlayışı :

- dünya ölkələrinin xarici ticari fəaliyyətini xarakterizə edən göstəricilər .in sistemidir
- bu dünya ölkələri arasında ticarət sahəsində yaranan beynəlxalq münasibətlərdir
- √ bu təsərrüfat, hüquqi, admnistrativ mexanizmlərlə idarə olunan, ümummilli iqtisadi qarşılıqlı təsir sistemidir
- bu ayrı ölkələrin təcrübələrinin başqa ölkələrə kesidir
- dünya ölkələrinin münasibətlərinin sistemidir

88. İqtisadi inkişafın əsas modellərini seçin.

- √ amerika, avropa, asiya, asiya- sakit okean, latın amerikasası , afrika
- amerika, avropa, asiya, avstraliya, sakit okean
- qərbi- avropa, şərq – avropa, asiya, asiya – sakit okean
- şərq avropa, asiya, asiya – sakit okean, skandinaviya , yaponiya, çin
- qərbi avropa, latın amerikasası, afrika, asiya- sakit okean

89. İnkişaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna:

- √ Artmışdır
- Sabit qalmışdır
- Azalmışdır
- Çox cüzi idi

90. Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- √ İş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
- Coğrafi mövqe
- Regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
- Təhlisin yüksək səviyyəsi

91. ən zəif inkişaf etmiş ölkələr yerləşir:

- Şimali Afrikada
- Şərqi Avropada
- Orta Asiyada
- √ Tropik Afrikada

92. Bu gün üçün ən yüksək inkişaf nöqtəsinə çatmış inteqrasiya birliyi hansıdır?

- Cənub Şərqi Asiya Ölkələrinin Assosiasiyası
- √ Aİ
- MDB
- MERKOSUR

93. Aşağıdakılardan biri BMT-nin ixtisaslaşmış institutlarına aid deyil:

- UNİDO
- UNCTAD
- FAO
- √ Beynəlxalq Ticarət Palatası

94. Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir:

- √ OPEK
- UNKDAT
- Avropa Yenidənqurma və İnkişaf Bankı
- FAO

95. ÜTT aşağıdakılardan hansının əsasında yaranıb:

- UNKTAD
- Beynəlxalq Ticarət Mərkəzi
- √ GATT
- Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı

96. Real olaraq dünya iqtisadiyyatında hansı səviyyəli inteqrasiya əməkdaşlığına nail olunmamışdır?

- √ Siyasi ittifaq
- Azad ticarət zonaları
- Gömrük ittifaqı
- Ümumi bazar

97. Aşağıdakılardan biri BMT sisteminə daxil deyil:

- √ OPEK
- UNKTAD
- BMT-nin İnkişaf Proqramı
- Ətraf mühit üzrə BMT proqramı

98. Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- Beynəlxalq Valyuta Fondu
- Ümumdünya Ticarət Təşkilatı
- Beynəlxalq Gömrük Təşkilatı
- √ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

99. ÜTT-nin əsas vəzifəsi nədir?

- İEÖ üçün əlverişli ticarət şəraiti yaratmaq
- İqtisadi chətdən zəif olan ölkələrin xarici ticarət siyasətinin formalaşdırmaq
- √ Ticarət məhdudiyyətləri və gömrük tariflərinin liberallaşdırılmasından
- İEÖ-də gömrük tariflərinin yüksəldilməsi

100. Beynəlxalq Maliyyə Korporasiyası hansı ildə yaranmışdır?

- 1944-cü ildə
- 1947-ci ildə
- √ 1956-cı ildə
- 1966-cı ildə

101. Beynəlxalq İnkişaf Assosiasiyasının əsas funksiyası nədən ibarətdir?

- üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan
- üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan
- inkişaf etmiş üzv ölkələrə kredit ayrılmasından
- √ inkişaf etməkdə olan üzv ölkələrə uzunmüddətli aşağı faizli kredit ayırmaqdan

102. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təşilati hüquqi cəhətdən necə təşkilatdır?

- Avropa ölkələrinin birləşdiyi fərdi müəssisədir
- √ Səhmdar cəmiyyətdir
- Kooperativ təşkilatdır
- Sahibkarlıq ittifaqıdır

103. Hansı ölkə BVF-nun üzvü deyil?

- Braziliya
- Türkiyə
- ✓ Kuba
- İran

**104.** Adları çəkilən ölələrdən hansı Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) tərkibinə daxil deyil:

- Meksika
- ✓ Kosta-Rika
- ABŞ
- Kanada

**105.** Avropa Azad Ticarət Assosasiyası inteqrasiyanın hansı mərhələsindədir?

- Gömrük ittifaqı
- ✓ Azad ticarət zonası
- İqtisadi və valyuta ittifaqı
- Ümumi bazar

**106.** ÜTT öz fəaliyyətinə nə vaxtdan başlamışdır?

- 1947-ci ildən
- ✓ 1995-ci ildən
- 1957-ci ildən
- 1985-ci ildən

**107.** Böyük yeddilər qrupuna daxildir

- ✓ İtaliya
- Finlandiya
- İsveçrə
- Ukrayna

**108.** Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil:

- Kanada
- ✓ Meksika
- Fransa
- ABŞ

**109.** Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər?

- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir
- Azərbaycanın xarici borcları silinə bilər
- Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- ✓ Azərbaycanın xarici ölələrdə ticarətində məhdudiyətlər aradan götürülər

**110.** Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil?

- BMT
- ✓ İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
- Beynəlxalq Əmək Təşkilatı
- Ümumdünya Bankı

**111.** BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir

- ✓ İqtisadi və Sosial məsələlər üzrə əməkdaşlıq
- Hərbi əməkdaşlıq
- Ölələrin suverenliyin təminatı
- Gender problemi

112. BMT-nin ali orqanlarının aid deyil:

- Baş məclis
- Təhlükəsizlik şurası
- √ Beynəlxalq valyuta fondu
- Qəyyumluq şurası

113. İnkişaf etmədə olan ölkələrdə inteqrasiya proseslərinə hansı amillər xarateri deyil?

- Praktik surətdə inteqrasiya yoxdur
- İnteqrasiya inkişafın birinci mərhələsindədir
- Ölkələr arasında əməkdaşlıq inteqrasiya proseslərinin ilkin mərhələsindədir
- √ Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır

114. Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil?

- Sinqapur
- √ Argentina
- İndoneziya
- Malayziya

115. Avropa İttifaqı ilə Türkiyə arasında hazırda hansı müqavilə mövcuddur?

- Partnyorluq və əməkdaşlıq haqqında
- √ Gömrük ittifaqı haqqında
- Vahid Avropa məkanının yaradılması haqqında
- Azad ticarət zonası haqqında

116. Beynəlxalq inteqrasiya qruplaşmalarına aid deyil:

- Avropa İttifaqı
- GUAM
- MDB
- √ BMT

117. Aşağıdakı terminlərdən hansı beynəlxalq inteqrasiyaya xas deyil:

- Ümumi bazar
- Gömrük ittifaqı
- √ Sindikat
- Azad ticarət zonaları

118. Azad iqtisadi zona dedikdə əsasən nə başa düşlür?

- gömrük tarifləri tətbiq olunmayan ərazi
- müəyyən ölkənin muxtar ərazisi
- rüsumsuz anbar zonası
- √ xüsusi statusu olan, gömrük rusumlarından və vergilərdən tam və ya qismən azad olan

119. Qərbi Avropa inteqrasiyasının modelinə hansı uyğundur?

- Mikro səviyyəli inteqrasiya
- Konsensus əsasında əməkdaşlıq
- Hərbi-siyasi ittifaq
- Hər biri
- √ Hökumətlərarası müqavilə

120. Tam inteqrasiyanın forma və mahiyyətinə hansı uyğundur?



- Gömrük ittifaqı
- Ümum bazar
- Hər biri
- Azad ticarət
- √ Valyuta ittifaqı və konfederasiya əsasında dövlətin yaranmasına doğru səylər

121. Funksionalist konsepsiya iqtisadi integrasiyanın hansı nəzəriyyəsinə aid olunur?

- √ Siyasi -hüquqi konsepsiyalara
- Funksional sahəvi konsepsiyalara
- Hər birinə
- Heç birinə
- Ümumiləşdirici konsepsiyalara

122. İqtisadi integrasiyanın funksional-sahəvi konsepsiyalarına aiddir:

- Bazar konsepsiyası
- √ Gömrük ittifaqı və valyuta ittifaqı konsepsiyası
- Dirijist konsepsiyası
- Bunların hər biri
- Gömrük ittifaqı konsepsiyası

123. BMT dünya ərzaq probleminin həllində tövsiyə edir:

- Yoxsulluğu azaltmaq
- Ərzaq ticarətinə məhdudiyyətlər tətbiq etmək
- √ Bazarın tənzimlənməsi aparmaq və spekulyasiyaları məhdudlaşdırmaq
- Yardımları artırmaq
- Dolların kursunu yüksəltmək

124. FAO dünya ərzaq bahalaşmasının əsas səbəbi kimi 2010-cu ildə göstərmişdir:

- İqlim şəraitinin qeyri-normallığı (1)
- Çində kənd təsərrüfatı istehsalının vəziyyəti (3)
- Dollar kursunun dəyişilməsi (4)
- √ 1, 4
- Rusiyada kənd təsərrüfatının vəziyyəti (2)

125. Beynəlxalq əmək Təşkilatının fəaliyyəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir:

- Əməkçilər üçün sosial ədalətin təmin edilməsi
- Geniş Texniki Əməkdaşlıq proqramlarının həyata keçirilməsi
- Sosial sığortanın reqlamentləşdirilməsi
- √ Hər biri
- Beynəlxalq əmək standartlarının işlənilməsi

126. Azərbaycan iqtisadiyyatı müasir mərhələdə hansı beynəlxalq maliyyə təşkilatı ilə kredit əməkdaşlığını məhdudlaşdırmışdır?

- Dünya Bankı
- AİB
- AYİB
- Hər biri
- √ BVF

127. BİM-də beynəlxalq təşkilatların yerinə yetirdiyi əsas funksiya hansıdır?

- Kömək
- Nəzarət
- Tənzimləmə
- √ Göstərilənlərin hər biri

- Müşahidə

128. Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir?

- Hindistan
- Malayziya
- Braziliya
- ✓ Çad

129. Yeni sənaye ölkələrinin birinci dalğasına aid deyil:

- Tayvan
- Koreya Respublikası
- ✓ Pakistan
- Sinqapur

130. Hansı ölkələrdə adambaşına daxili məcmu məhsulun həcmi getdicə azalır:

- Azərbaycan
- ✓ Efiopiya
- İtaliya
- Braziliya

131. Beynəlxalq iqtisadi münasibətlər və dünya ölkələri iqtisadiyyatının qarşılıqlı əlaqələrinin məcmusu nəyi ifadə edir:

- Dünya bazarı
- Regional iqtisadi birlikləri
- ✓ Dünya təsərrüfatını
- Ölkələrarası iqtisadi əlaqələri

132. XX əsrin 80-cı illərində dünya bazarında mövcud olan ən əsas ticarət axını hansı idi:

- ✓ Qərb-Qərb
- Qərb-Cənub
- Qərb-Şərq
- Şərq-Cənub

133. Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əsasında hansı beynəlxalq təşkilat yaradılmışdır?

- Beynəlxalq Valyuta Fondu
- Ümumdünya Bankı
- ✓ Ümumdünya Ticarət Təşkilatı
- Ümumdünya Turizm Təşkilatı

134. Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi:

- Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər
- Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər
- Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər
- ✓ Müxtəlif ölkə höumətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti

135. İnkişaf etmiş ölkələrdə bilik iqtisadiyyatına yönələn xarici investisiyalar üçün imkanlar:

- Hüdudsuzdur
- ✓ Getdikcə artır
- Faktiki olaraq yox dərəcəsindədir
- Nisbətən azalır

136. Şimali Azad Ticarət Sazişi çərçivəsində inteqrasiya prosesinin əsas məqsədini təşkil edir:

- Regional dövlətin yaradılması
- ✓ Mikrosəviyyəli inteqrasiyanın genişləndirilməsi
- Hökumətlərarası müqavilə münasibətlərinin inkişafı
- Hər biri
- Elmi-texniki əməkdaşlıq

137. Asiya-Sakit Okean region çərçivəsində inteqrasiya modeli çərçivəsində əsas məqsəd:

- ✓ Azad ticarətin və iqtisadi liberallaşmanın genişləndirilməsi
- Dolların rolunun gücləndirilməsi
- Yeni hökumətlərarası qanunların yaradılması
- Heç biri
- Hərbi-siyasi məqsədlər

138. OPEK təşkilatının statusu hansına uyğundur:

- ✓ Beynəlxalq hökumətlərarası təşkilat
- Ərəb dövlətlərinin iqtisadi əməkdaşlıq şurası
- Neft ixrac edən şirkətlərin assosiativ əməkdaşlıq qanunu
- Heç biri
- Regional iqtisadi birlik

139. OPEK-in səbətində daxil deyil:

- URAL S (1)
- Bosne light (3)
- Azeri light (4)
- ✓ 1,4
- Aras light (2)

140. Bonny light hansı OPEK üzv dövlətinə məxsusdur?

- Liviya
- ✓ Nigeriya
- Ekvador
- İran
- İrak

141. Es Sider hansı OPEK üzv dövlətinə məxsusdur?

- ✓ Liviya
- Qətər
- BƏƏ
- Küveyt
- İran

142. ABŞ Avropaya daxil olan ölkələrdən hansına daha çox borcu vardır?

- İtaliya
- ✓ Fransa
- İspaniya
- Almaniya
- Portuqaliya

143. İİƏT hansı ölkələrin əməkdaşlıq formatını təşkil edir?

- Şimali Amerika dövlətləri
- Asiya dövlətləri
- ✓ Sənayecə inkişaf etmiş dövlətlər

- Yaponiya və Okeaniya
- Qərbi Avropa dövlətləri

144. Beynəlxalq Energetik Agentlik hansı təşkilatın muxtar beynəlxalq orqanı kimi fəaliyyət göstərir?

- √ İİƏT
- YUNKDAT
- NAFTA
- NATO
- OPEK

145. İşçi qüvvəsinin hərəkətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar:

- FAO
- √ Beynəlxalq Miqrasiya Təşkilatı
- İntellektual Mülkiyyət Təşkilatı
- Ümumdünya Ticarət Təşkilatı
- YUNKTAD

146. Beynəlxalq əmək Təşkilatı ixracatı ölkələri üçün emiqrasiya siyasətinin əsas məqsədləri kimi müəyyən etmişdik:

- İşsizliyi azaltmaq və valyuta gəlirləri əldə etmək
- Emiqrantların ölkəyə qayıdışının tələbləri onların xaricdə əldə etdiyi peşə və təhsillə əlaqələndirilməsi
- √ Hər biri
- Heç biri
- Emiqrantların xaricdə müvafiq həyat şəraitini təmin etmək

147. Kiçik ölkənin böyük ölkə ilə integrasiyasından uduşu ikinci yə nisbətən daha böyükdür:

- √ Doğrudur
- Ancaq azad ticarət üçün doğrudur
- Yalnız Gömrük İttifaqı mərhələsində doğrudur
- Ümum bazar səviyyəsində doğru deyil
- Doğru deyil

148. Aİ-nin vahid aqrar siyasəti aşağıdakılarla müəyyən olunur:

- Kənd təsərrüfatı məhsulları ilə stabil qiymətlərlə təmin olunmaq (1)
- Fermerlərin həyat səviyyəsinin təmin edilməsi (3)
- Xaricdən ərzaq alışıni genişləndirməklə (4)
- √ 1, 2 və 3
- Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi (2)

149. Azərbaycanın iqtisadiyyatı Neft gəlirləri ilə hansı mexanizmlə əlaqələndirilmişdir?

- Birbaşa
- √ Neft fondu yaratmaqla
- Maliyyə institutları ilə
- Mərkəzi Bankla
- Bütçə mexanizmi vasitəsilə

150. And ümumbazarına daxildir:

- Kolumbiya
- Venesuela
- √ Hər biri
- Boliviya
- Ekvador və Peru

151. Fars körfəzi ərəb ölkələri əməkdaşlıq Şurasına daxil deyil:

- İordaniya və Küveyt
- Səudiyyə Ərəbistanı və Bəhreyn
- BƏƏ və Küveyt
- ✓ İordaniya və Yəmən
- Oman və Qətər

152. Cənub Konusu ümumbazarına hansı ölkə daxil deyil:

- Argentina
- Braziliya
- Paraqvay
- Uruqvay
- ✓ Çili

153. Preferensial ticarət sazişi çərçivəsində nəzərdə tutulur:

- ✓ Qarşılıqlı ticarətdə qeyri-tarif və tarif maneələrinin ləğvi
- Hökumətlərarası qurumun yaradılması
- İqtisadi siyasətin harmonizasiyası
- heç biri
- Ölkələrarası mal və xidmətlərin azad hərəkəti

154. İntegrasiya Birliyinin yaradılması zamanı əsas məqsəd kimi qarşıya qoyulur:

- İqtisadi miqyas effekindən istifadə
- Ticarət siyasətinin məsələlərinin həlli
- Milli sənayenin yeni sahlərinin yaradılması
- ✓ Hər biri
- Əlverişli xarici siyasət mühitinin yaradılması

155. Azərbaycanın BİM sistemində yerini və rolunu müəyyən edən prioritet istiqamətlər hansılardır?

- Beynəlxalq ticarət
- TMK-larla əməkdaşlıq
- Regional əlaqələr
- ✓ Hər biri
- Beynəlxalq təşkilatlara üzvlük

156. Hansı integrasiya qruplaşması azad ticarət zonası yaradılması məqsədi daşıyır?

- Avropa ittifaqı
- ✓ NAFTA
- Avrasiya İqtisadi Birliyi
- Hər biri
- MERKOSUR

157. Vaynerin gömrük ittifaqı nəzəriyyəsinə müvafiq olaraq 2 tip effekt yaranır:

- Statik effekt
- Dinamik effekt
- ✓ Statik və dinamik effekt
- Heç biri
- Sosial effekt

158. Ümumi bazar səviyyəli integrasiya prosesi üçün xarakterikdir:

- ✓ İqtisadi siyasətin harmonizasiyası
- Milli tariflərin saxlanılması
- Qarşılıqlı ticarətdə maneələrin azaldılması

- Hökumətlərarası orqanların yaradılması
- Qarşılıqlı ticarətdə qeyri-tarif maneələrindən istifadə

159. Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafının obyektiv əsasları kimi :

- İqtisadi inkişaf səviyyəsinin uyğunluğu
- İnteqrasiya olunan iqtisadiyyatların qarşılıqlı tamamlanması
- Birgə həll edilməsi tələb olunan ümumi problemlərin mövcudluğu
- ✓ Bunların hər biri
- Coğrafi yaxınlıq və tarixən formalaşmış əlaqələr

160. Gömrük ittifaqı səviyyəsində inteqrasiyanın xarakterik cəhətini təşkil edir:

- Ticarət maneələrinin ləğvi
- Kollektiv valyuta siyasəti
- Azad ticarət siyasəti
- ✓ 3-cü ölkələrə münasibətdə vahid ticarət siyasəti
- Vahid vergi siyasəti

161. Azad ticarət zonası çərçivəsində inteqrasiya mərhələsi kimi həyata keçirilir:

- Vahid Valyutanın tətbiqi
- Vahid gömrük siyasətinin formalaşması
- İş qüvvəsinin sərbəst hərəkəti
- Birgə müəssisələrin yaradılması
- ✓ Ticarət məhdudiyyətlərinin aradan qaldırılması

162. İqtisadi inteqrasiyanın sadədən mürəkkəbə doğru 5 əsas mərhələsi hansı iqtisadi alimin yanaşmasını təşkil edir?

- C. Vayner
- Y. Tinbergen
- A. Marşall
- D. Rikardo
- ✓ B. Balacca

163. İnkişaf etməkdə olan ölkələri Dünya Bankı aşağıdakı meyar əsasında müəyyən edir:

- Neft ixrac edən ölkələr
- Borclu ölkələr
- Xarici ticarət kvotası 25%-dən çox olmayan ölkələr
- ✓ Bazar iqtisadiyyatlı və aşağı iqtisadi inkişaf səviyyəsi ölkələr
- Texnologiya idxal edən ölkələr

164. İnkişaf etmiş ölkələr qrupuna BMT tərəfindən aid edilir:

- ✓ İnkişaf etmiş bazar iqtisadiyyatlı və yüksək sosial-iqtisadi inkişaf səviyyəli ölkələr
- Xarici bazarı olmayan ölkələr
- Sənaye ixracının ÜDM-də payı 20 %-dən çox olan ölkələr
- Adambaşına ÜDM 12 min dollardan aşağı olmayan ölkələr
- ÜTT təşkilatına üzv olan dövlətlər

165. BMT sisteminin statistik nəşrləri aşağıdakılar üzrə qruplaşdırılır:

- Regional nəşrlər
- İnvestisiya hesabatları üzrə nəşrlər
- Sosial-iqtisadi inkişaf məsələlərini əks etdirən nəşrlər
- Sahə nəşrləri
- ✓ Bütün göstərilənlər düzdür

166. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda hansı layihəni icra edir ?

- √ İstilik Elektrik Stansiyasının reabilitasiya layihəsi
- Korporativ və Bütçə sektoru üçün hesabatlılıq layihəsi
- Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi
- Səhiyyə sektorunda layihələr
- Daşınmaz əmlakın qeydiyyatı layihəsi

167. Dünya Bankının Azərbaycanada icra olunan layihələrinin sırasına hansı layihə daxil deyil?

- Magistral yol layihəsi
- Təhsil sektorunun inkişafı layihəsi
- √ TRACECA
- Elektrik ötürücü sistemi layihəsi
- Kənd investisiya layihəsi

168. Azərbaycan Dünya Bankı qrupuna daxil olan 5 qrupun neçəsinin üzvüdür?

- 4 qrupun
- Yalnız 2 qrupun
- 1 qrupun
- 3 qrupun
- √ 5 qrupun

169. Dünya Bankı qrupuna daxildir:

- Beynəlxalq İnkişaf Assosiasiyası
- Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzi
- √ Bunların hamısı
- Beynəlxalq Maliyyə Korporasiyası
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

170. Beynəlxalq iqtisadi münasibətlərdə hökumətlərarası universal beynəlxalq təşkilat hansıdır?

- BVF
- √ Heç biri
- İİƏT
- OPEK
- AYİB

171. İqtisadi Sosial Şura öz işində iki tip komissiyaların fəaliyyətindən istifadə edir:

- Məhəlli
- Bunların hamısından
- √ Məhəlli və funksional
- İnkişaf
- Nəzarət

172. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid deyil:

- Rusiya
- Fransa
- ABŞ
- Çin
- √ Yaponiya

173. BMT-nin ixtisaslaşmış təşkilatlarına aid deyil:

- BƏT
- √ İİƏT
- YUNİDO

- FAO
- YUNESKO

174. Beynəlxalq İnkişaf Assosiasiyası aşağıdakı istiqamətdə kredit fəaliyyəti göstərir:

- TMK
- Bütəcə defisitini azaltmaq
- Xüsusi sektor
- ✓ Yoxsul inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər
- Bunların heç biri

175. Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- ✓ Proqram və məqsədli
- Bunların hamısı
- Bütəcə kəsirini azaltmaq üçün
- Faizsiz kreditlər
- Ticarət kreditləri

176. Beynəlxalq maliyyə korporasiyası inkişaf etməkdə olan ölkələrdə hansı kreditləşdirmə fəaliyyətini həyata keçirir?

- Dövlət müəssisələri
- Yeni yaradılmış müəssisələr
- İslahat proqramları
- ✓ Yüksək gəlirli xüsusi sektorun müəssisələri
- Birgə müəssisələr

177. Dünyanın əsas texnoloji lider transmilli şirkətləri hansı ölkələr qrupuna aiddir?

- Yaponiya və Avstraliya
- ✓ ABŞ, Yaponiya və Avropa İttifaqı
- Avropa İttifaqı və MDB
- ABŞ və Latın Amerikasası

178. Çin iqtisadiyyatına xas olan əsas xüsusiyyəti nədir?

- Əhəlinin həyat səviyyəsinin artması
- ✓ Dövlət, kollektiv və şəxsi sektorların paritet əsasında inkişafının təmin olunması
- Dövlətin iqtisadiyyatının tənzimlənməsində rolunun gücləndirilməsi
- Dövlət bölməsinin iqtisadiyyatda üstünlüyününü qorunub saxlanması

179. Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir?

- Neft
- Qaz
- ✓ Kömür
- Hidroenergetika

180. Müasir mərhələdə Yaponiya üçün idxal asılılığının xarakterik məhsulu hansıdır?

- Ərzaq
- Xarici kapital
- ✓ Xammal və enerji daşıyıcıları
- Texnologiya

181. Hansı ölkə Avropa İttifaqının üzvü deyildir?

- Böyük Britaniya
- Kipr



- Danimarka
- √ İsveçrə
- Portuqaliya

182. Avropa İttifaqı hansı ildə yaranmışdır?

- 1986
- √ 1993
- 1957
- 1973

183. ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- √ Daxili bazarın miqyası və elmi-texniki potensial
- Daxili məcmu məhsulun həcmi
- Güclü hakimiyyət
- Güclü hərbi-sənaye kompleksi

184. XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir?

- Kənd təsərrüfatının xüsusi çərisinin artımı
- Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
- √ Xidmət sferasında sürətli inkişaf
- Maddi istehsal sferasının inkişafı

185. Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir?

- Dünyanın yenidən bölüşdürülməsi
- Ölkələr arasında təsir dairələrinin bölgüsü
- Yeni texnologiya və bilikləri əldə etmək imkanı
- √ İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi

186. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- √ xarici ticarət kvotası
- Daxili məcmu məhsul
- Məcmu milli məhsul
- Təkrar ixracın həcmi

187. Dünya öklələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

- √ Sosialist ölkələri
- Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr
- Məzəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
- İnkişaf etməkdə olan ölkələr

188. Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır?

- BMT-nin təsnifləşdirmə metodlarına
- UNKTAD-ın təsnifləşdirmə metodlarına
- BVF-nin təsnifləşdirmə metodlarına
- √ Vahid metodologiya yoxdur

189. Müasir dövrdə ÜDM-da ETTKİ-yə (elmi-tədqiqat və təcrübi konstruktor işləri) istiqamətlənmiş xərclərin ən çox xüsusi çəkiyə malik olan ölkə:

- Böyük Britaniya

- Almaniya
- √ ABŞ
- Fransa

190. Son 20 ildə dünya iqtisadiyyatında ən sürətli iqtisadi inkişaf tempi hansı qrup ölkələrə xas olan cəhətdir?

- √ Yeni sənaye ölkələrinə
- İnkişaf etmiş ölkələrə
- Postsosialist ölkələrinə
- İnkişaf etməkdə olan ölkələr

191. MERKOSUR-iqtisadi inteqrasiya qruplaşmasına daxil deyildir:

- Argentina
- Braziliya
- Paraqvay
- √ Venesuela

192. İqtisadi ədəbiyyatlarda Braziliya hansı statusla tanınır?

- İnkişaf etmiş ölkə kimi
- √ Yeni sənaye ölkəsi kimi
- Tranzitiv ölkə kimi
- İnkişaf etməkdə olan ölkə kimi

193. Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil?

- Qazaxıstan
- Özbəkistan
- √ Tacikistan
- Türkmənistan

194. Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır?

- Hollandiya
- √ Macarıstan
- Belçika
- Danimarka

195. Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir?

- Tailand
- Laos
- √ Şri-Lanka
- Vyetnam

196. Azərbaycan Respublikası hansı regional inteqrasiya blokunun üzvü deyil?

- MDB
- √ AB
- GUAM
- GKO

197. ÜDM-nin həcminə görə hansı ölkə ilk beşliyə daxil deyil?

- ABŞ
- Böyük Britaniya
- √ İtaliya
- Almaniya

198. Avropa ÜDM-nin həcmnin ən yüksək olan ölkə hansıdır?

- Böyük Britaniya
- √ Almaniya
- Fransa
- İtaliya

199. Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılmır?

- Yaponiya
- √ Norveç
- Böyük Britaniya
- Almaniya

200. Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- 1930-ci illərdə
- √ 1950-ci illərin sonlarında
- Dərhal II Dünya müharibəsindən sonra
- 1960-cı illərin sonlarında

201. Vaşinqton konsensusunun prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- Marksizm
- Neoinstitusionalizm
- Neokonservatizm
- √ Neoliberalizm

202. Aşağıdakı tarixlərdən hansı BVF-in yaranması tarixini düzgün əks etdirir?

- √ 1944
- 1945
- 1947
- 1946

203. Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- Gürcüstan
- Ukrayna
- √ Macarıstan
- Rumıniya

204. Hansı postsovet respublikası bazar iqtisadiyyatlı Aİ üzvü kimi qəbul edilmişdir:

- Azərbaycan
- Özbəkistan
- Belarus
- √ Estoniya

205. Yeni sənaye ölkələrindən hansını həm də yeni sənaye-aqrar ölkəsi kimi xarakterizə etmək olar?

- Sinqapur
- Tayvanı
- √ Braziliyanı
- Honkonqu

206. 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı batan günəş ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi?

- İşsizliyin artması ilə
- Cinayətkarlığın çoxalması ilə
- √ Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə
- Yapon iqtisadiyyatına xarici apitalın təsiri ilə

207. Ümumdünya Bankı daha necə adlanır?

- BVF
- AYİB
- BMTİP
- √ BYİB

208. EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil:

- Elmi – texniki əməkdaşlıq
- √ Hərbi əməkdaşlıq
- Ticarət əməkdaşlığı
- Sənaye əməkdaşlığı

209. YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir

- √ Beynəlxalq ticarətin
- İncəsənətin
- Elm və mədəniyyətin
- Təhsilin

210. BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur:

- BƏT
- BVF
- √ YUNESKO
- EKOSOS

211. BMTİP-nin fəaliyyətinin əsas istiqamətlərinə aiddir:

- Dünya ölkələrinə iqtisadi yardım göstərilməsi
- Kadrların hazırlanmasında yardım göstərilməsi
- √ Ətraf mühitə dair proqramlar
- İnkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım

212. BMT tərkibində xüsusi proqramlara aid deyil:

- √ ESKATO
- YUNİDO
- BMTİP
- YUNEP

213. Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır

- Ağ Kitaba müvafiq olaraq
- Roma müqaviləsinə müvafiq olaraq
- √ Maastrixt müqaviləsinə müvafiq olaraq
- Qırmızı Kitaba müvafiq olaraq

214. Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdır:

- 70-ci illərin sonunda
- 80-ci illərin ortasında
- ✓ 90-cı illərin əvvəllərində
- 90-cı illərin sonlarında

**215.** Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdır:

- “Can Manne” planı əsasında
- Roma müqaviləsi əsasında
- ✓ “Şuman” planı əsasında
- “Marşall” planı əsasında

**216.** Marşall planı həyata keçirilmişdir:

- ✓ 1945-1950-cı illərdə
- 1946-1955-ci illərdə
- 1950-1960-cı illərdə
- 1951-1970-cı illərdə

**217.** Marşall planı əlaqədar idi:

- Müttəfiq ölkələrə hərbi yardım ilə
- ✓ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
- Ümumi bazarın yaradılması ilə
- Avroatomun yaranması ilə

**218.** Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır?

- Aİ
- ✓ ATES
- NAFTA
- İƏİT

**219.** XX əsrin 80-cı illərində Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildir:

- Fransa
- İslandiya
- ✓ İsveçrə
- Lixtenşteyn

**220.** Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində inteqrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir

- ✓ Makroiqtisadiyyat
- Mədəniyyət
- İdman
- Ailə təhlükəsizliyi

**221.** Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır?

- Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- AVRATOM-un yaranması müqaviləsində
- Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
- ✓ Vahid Avropa Aktında

**222.** Şuman planına daxil deyildir:

- Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
- Ümumi bazarın yaradılması ideyası

- Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
- ✓ BENİLYUKS gömrük ittifaqının yaradılması təklifi

223. Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil

- Gömrük tariflərinin tədricən azaldılması
- ✓ Gömrük tariflərinin tədricən artırılması
- Ən əlverişli rejim
- İnkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi

224. Ölkələrin bu və ya digər qrupa daxil olması üçün meyarları seçin

- Adambaşına düşən orta illik gəlirlərin səviyyəsi, milli valyutanın mübadilə məzənnəsi
- Ölkənin ixrac və idxalı
- ✓ Alıcılıq qabiliyyəti pariteti, həyat səviyyəsi və keyfiyyəti, ÜDM-in sahə strukturu
- Təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- ETTKİ nailiyyətləri, xarici investisiyalar üçün ayrılmış vəsaitlərin həcmi, dövlət borcu

225. Ölkələr hansı qruplara bölünürlər:

- ✓ İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı ölkələr
- İnkişaf etmiş, zəif inkişaf etmiş, neft hasil edən ölkələr
- Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı ölkələr
- İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan ölkələr
- Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş ölkələr

226. AYİB-nin strateji vəzifələri. Düzgün olmayan variantı seçin.

- Müəssisələrin dövlətsizləşdirilməsi
- Müəssisələrin struktur yenidən qurulması məsələləri üzrə məsləhətlərin verilməsi
- Müəssisələrin struktur yenidən qurulması və onların modernləşdirilməsi
- ✓ Xarici investitorlara zəmanət verilməsi
- Özəlləşdirməyə kömək edilməsi

227. AYİB nə üzrə ixtisaslaşmışdır? Düzgün olmayan variantı göstərin.

- Səhmdar kapitalına investisiyalar
- Rekonstruksiya işlərinə texniki dəstəyin göstərilməsi
- Layihə maliyyələşdirilməsi daxil olmaqla istehsalın kreditləşdirilməsi
- ✓ Ən kasıb ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi
- İnfrastrukturların inkişafı (ekoloji proqramlar daxil olmaqla)

228. Hansı təşkilat dünya bazarında ən yüksək reytingə malik xüsusi istiqrazlar buraxır?

- ✓ Beynəlxalq Maliyyə Korporasiyası
- İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- Beynəlxalq Valyuta Fondu
- İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- Beynəlxalq İnkişaf Assosiasiyası

229. Hansı təşkilat xüsusi sektor tərəfindən reallaşdırılan layihələrin əlavə maliyyələşdirilməsinə kömək edir?

- ✓ Beynəlxalq Maliyyə Korporasiyası
- İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- Beynəlxalq Valyuta Fondu
- İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- Beynəlxalq İnkişaf Assosiasiyası

230. Beynəlxalq İnkişaf Assosiasiyası nəyin hesabına maliyyələşdirilir?

- ✓ Donor-ölkələrin vəsaitləri, köhnə kreditlərin qaytarılması və BYİB-in mənfəətindən ayırmalar hesabına
- Güzəştli dövlət kreditləri hesabına
- TMK-nın xüsusi kapitalı hesabına
- İştirakçı-ölkələrin büdcə ayırmaları hesabına
- Xüsusi borc kapitalı hesabına

**231.** Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən verilən kreditlərin məqsədi:

- İnkişaf etməkdə olan ölkələrdən ən kasıb ölkələrə ixracın həvəsləndirilməsi
- Ən kasıb ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi
- Xarici investora zəmanət verilməsi
- Xarici investolar arasında mübahisələrin nizamlanması
- ✓ İnkişaf etmiş ölkələrdən ən kasıb ölkələrə ixracın həvəsləndirilməsi

**232.** Hansı təşkilat ölkənin tədiyə qabiliyyətindən asılı olaraq 30-40 il müddətinə güzəştli faizsiz kreditlər təqdim edir və ödənişlər üçün 10 il möhlət verir.

- ✓ Beynəlxalq İnkişaf Assosiasiyası
- Beynəlxalq Valyuta Fondu
- İntestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- Beynəlxalq Maliyyə Korporasiyası
- İntestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik

**233.** Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı:

- Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- ✓ Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.

**234.** İntestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

- Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- ✓ Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir

**235.** İntestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik:

- Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- ✓ Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir

**236.** Beynəlxalq İnkişaf Assosiasiyası:

- Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- ✓ Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir

**237.** Beynəlxalq Maliyyə Korporasiyası –

- Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir

- ✓ Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- Xarici investorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- Xarici investorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir

238. Aşağıda sadalanan təşkilatlardan hansı Dünya Bankı Qrupuna daxil deyil?

- ✓ Beynəlxalq Valyuta Fondu
- İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
- İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik
- Beynəlxalq Maliyyə Korporasiyası
- Beynəlxalq İnkişaf Assosiasiyası

239. Ölkələrin ÜTT-yə üzv qəbul olması prosesinin sonuncu mərhələsi necə adlanır?

- ✓ Bütün sənədlər paketinin üzv olan ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya edilməsi
- Üzv-olan ölkələrin ÜTT üzvlərinə təqdim ediləcəyi "kommersiya əhəmiyyətli" güzəştlərin müzakirəsi
- İddiaçı-ölkənin bu beynəlxalq təşkilata üzvlük şərtləri haqqında danışıqların aparılması və məsləhətlərin verilməsi
- Üzv olan ölkənin ticarət-siyasi rejiminin hərtərəfli nəzərdən keçirilməsi
- İqtisadi mexanizmin hərtərəfli nəzərdən keçirilməsi

240. ÜTT-nin istənilən üzv-ölkəsi bu təşkilatın digər üzvünün hüquqa zidd olan hər hansı bir fəaliyyəti ilə rastlaşarsa hara müraciət edə bilər?

- Nazirlər konfransı
- İdarəetmə şurası
- Katiblik
- ✓ Mübahisələrin həlli üzrə Orqan
- Parlament

241. ÜTT Katibliyinin şöbələrinin əməkdaşlarını kim təyin edir və onların xidməti vəzifələrini müəyyən edir?

- İdarəetmə şurası
- Parlament
- ✓ Baş Direktor
- Nazirlər konfransı
- Katiblik

242. ÜTT-nin Baş direktorunu kim təyin edir?

- Katiblik
- İdarəetmə şurası
- ✓ Nazirlər konfransı
- Müvəkkil hüquqi şəxs
- Baş Şura

243. ÜTT-nin ali orqanı:

- Katiblik
- ✓ Nazirlər konfransı
- Müvəkkil hüquqi şəxs
- İdarəetmə şurası
- Baş Şura

244. Ümumdünya Ticarət Təşkilatı (ÜTT):

- ✓ Dünya əmtəə və xidmət ticarətinin 95%-dən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri (sazişlər paketi), normalar və qaydaları özündə əks etdirir.
- Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.
- Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.
- Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasıb inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.



- Üzv-dövlətlər arasında valyuta-kredit mənsibətlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımı göstərən beynəlxalq təşkilatdır.
- 245.** BVF-nin prinsipləri. Düzgün olmayan variantı seçin:
- Valyuta məzənnəsinin tənzimlənməsindən imtina etmək üçün beynəlxalq valyuta sistemində qadağa
  - Valyuta məzənnəsinin manipulyasiyasına qadağa
  - ✓ Vahid ticarət siyasətinin həyata keçirilməsi
  - Hər bir ölkənin öz müdaxilə siyasətində partnyor ölkələrinin maraqlarını nəzərə alması öhdəliyi
  - Valyuta böhranını aradan qaldırmaq məqsədilə valyuta bazarlarına müdaxilə edilməsi (zəruri olduğu halda) öhdəliyi
- 246.** BVF-nin funksiyaları. Düzgün olmayan variantı seçin:
- Beynəlxalq valyuta siyasətinə dair məsələlərdə sıx əməkdaşlıq
  - ✓ Vahid ticarət siyasəti həyata keçirmək
  - Məsləhətlər vermək və əməkdaşlıq etmək
  - Tədiyə balansının kəsirinin aradan qaldırılması üçün maliyyə yardımının göstərilməsi
  - Razılaşdırılmış davranış kodeksinə riayət edilməsi
- 247.** BVF-nin məşvərətçi orqanı:
- ✓ İdarəetmə şurasının müvəqqəti komitəsi
  - İdarəetmə şurası
  - Müvəkkil hüquqi şəxs
  - Katiblik
  - Parlament
- 248.** BVF-nin İcraedici orqanı:
- Parlament
  - ✓ Direktorluq
  - İdarəetmə şurası
  - Müvəkkil hüquqi şəxs
  - Katiblik
- 249.** BVF-nin rəhbər orqanlarında ölkələr arasında səsələr necə bölüşdürülür:
- Ölkənin rəqabətqabiliyyətliliyinə görə
  - ✓ Kvotanın həcminə görə
  - Əhalinin sayına görə
  - Ölkənin inkişaf səviyyəsinə görə
  - Faydalı resursların mövcudluğuna görə
- 250.** BVF-nin kapitalında iştirakçı ölkələrin üzvlük haqqı kvotalarının ölçüsü nədən asılıdır?
- Ölkələrin inkişaf səviyyəsi
  - Coğrafi mövqe
  - ✓ Ölkələrin iqtisadi potensialı və beynəlxalq ticarətdə fəallığı
  - Faydalı resursların mövcudluğu
  - Əhalinin uzunömürlüyü və sayı
- 251.** BVF-nin kapitalı formalaşır:
- ✓ Üzv-dövlətlərin üzvlük haqlarından
  - Vergilərdən
  - İxrac və idxal arasındakı fərq hesabına
  - Xarici ticarətdən əldə edilən vəsaitdən
  - TMK-nın ayırdığı vəsait hesabına
- 252.** BVF-nin rəsmi məqsədləri. Düzgün olmayan variantı seçin.

- Rəqabət üstünlüyü əldə etmək məqsədilə valyutanın devalvasiyasına yol verməmək
- √ Məşğulluğun və bütün dövlətlərin real gəlirlərinin aşağı səviyyəsinə nail olunması
- Beynəlxalq ticarətin genişlənməsinə və balanslı arımına kömək etmək
- Valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığa imkan yaratmaq
- Valyutanın sabitliyini təmin etmək

253. BVF-nin ali idarəetmə orqanı:

- Direktorluq
- Parlament
- √ İdarəetmə Şurası
- Katiblik
- Müvəkkil hüquqi şəxs

254. BVF-nin mənzil qərarı bu şəhərdə yerləşir:

- Cenevrə
- London
- √ Nyu-York
- Sürix
- Vaşinqton

255. Beynəlxalq Valyuta Fondu (BVF):

- Dünya əmtəə və xidmət ticarətinin 90 faizindən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri, norma və qaydaları əks etdirir.
- √ Üzv-dövlətlər arasında valyuta-kredit məsələlərini tənzimləyən, tədiyə balansında kəşir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımı göstərən beynəlxalq təşkilatdır.
- Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.
- Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.
- Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasıb inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.

256. Çin iqtisadiyyatının islahatlarına neçənci ildən başlanılmışdır?

- 1997-98-ci illərdən
- 1956-67-ci illərdən
- 1988-89-cu illərdən
- 1967-68-ci illərdən
- √ 1978-79-cu illərdən

257. ÇXR-in hansı sənayesi dünyada birincidir?

- √ Tekstil
- Ağır
- Yeyinti
- Aviakosmik
- Yüngül

258. Nə vaxtdan etibarən Çində əhalinin ərzaqla təminatına nail olunmuşdur?

- √ 1980-ci illərin ortalarından
- 1960-cı illərin ortalarından
- 1950-ci illərin əvvəllərindən
- 1970-ci illərin əvvəllərindən
- 1990-cı illərin ortalarından

259. Mobil telefon rabitəsi istifadəçilərinin sayına görə hansı ölkə liderdir?

- √ Çin
- Rusiya
- Yaponiya
- AFR
- ABŞ

260. Çin Xalq Respublikası ümumi daxili məhsulun (ÜDM) həcminə görə neçənci yerdədir?

- √ 2
- 3
- 4
- 1
- 5

261. Müasir Bİİ nəzəriyyəsində inteqrasiyanın inkişafı neçə mərhələyə bölünür?

- 2
- 7
- 3
- 4
- √ 5

262. Bu müəyyənləşdirmə aşağıdakı variantlardan hansına daha çox uyğundur?  
Bİİ-nin ən mürəkkəb formasıdır. Vahid iqtisadi və valyuta maliyyə siyasətinin həyata keçirilməsini, ictimai-siyasi proseslərin idarə edilməsi sisteminin yaradılmasını, milli vergilərin, antiinflasiyanın, milli valyuta və digər göstəricilərin koordinasiyasını özündə əks etdirir.

- Ümumi bazar
- Siyasi Birlik
- Azad ticarət zonası
- Gömrük İttifaqı
- √ İqtisadi Birlik

263. Bu müəyyənləşdirmə aşağıdakı variantlardan hansına daha çox uyğundur?  
Regional inteqrasiyanın ən yüksək pilləsidir. Vahid bazar sahəsinin bütöv iqtisadi və siyasi təhsilə çevrilməsini nəzərdə tutur.

- Azad ticarət zonası
- √ Siyasi Birlik
- Ümumi bazar
- İqtisadi Birlik
- Gömrük İttifaqı

264. Bu müəyyənləşdirmə aşağıdakı variantlardan hansına daha çox uyğundur?  
İştirakçı ölkələr arasında mallarla ticarət zamanı gömrük tariflərindən və kəmiyyət məhdudiyətlərindən azad olan preferensial zona.

- √ Azad ticarət zonası
- Siyasi Birlik
- Ümumi bazar
- İqtisadi Birlik
- Gömrük İttifaqı

265. Avropanın vahid valyutası olan avro neçənci ildən etibarən dövriyyədədir?

- 2001
- 1999
- √ 2002
- 2000
- 1998

266. Hansı təşkilat inteqrasiyanın inkişafının ilk 4 mərhələsini real olaraq keçmişdir?

- LAİ
- AATİ
- ✓ Aİ
- NAFTA
- MERKOSUR

267. Müasir Bİİ nəzəriyyəsndə hansı mərhələ inteqrasiyanın inkişafının 5-ci mərhələsi sayılır?

- İqtisadi Birlik
- Ümumi bazar
- Azad ticarət zonası
- ✓ Siyasi Birlik
- Gömrük İttifaqı

268. Müasir Bİİ nəzəriyyəsndə hansı mərhələ inteqrasiyanın inkişafının 4-cü mərhələsi sayılır?

- Azad ticarət zonası
- Siyasi birlik
- ✓ İqtisadi birlik
- Ümumi Bazar
- Gömrük İttifaqı

269. Müasir Bİİ nəzəriyyəsndə hansı mərhələ inteqrasiyanın inkişafının 3-cü mərhələsi sayılır?

- Azad ticarət zonası
- Gömrük İttifaqı
- Siyasi birlik
- İqtisadi birlik
- ✓ Ümumi Bazar

270. Müasir Bİİ nəzəriyyəsndə hansı mərhələ inteqrasiyanın inkişafının 2-ci mərhələsi sayılır?

- Azad ticarət zonası
- Ümumi bazar
- Siyasi birlik
- İqtisadi birlik
- ✓ Gömrük İttifaqı

271. Müasir Bİİ nəzəriyyəsndə hansı mərhələ inteqrasiyanın inkişafının 1-ci mərhələsi sayılır?

- Gömrük İttifaqı
- Siyasi birlik
- İqtisadi Birlik
- Ümumi bazar
- ✓ Azad ticarət zonası

272. Federativ konsepsiyanın əsasları :

- ✓ interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
- vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- inteqrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının forlanaşması
- vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir

273. İqtisadi inteqrasiyanın sktruktur konsepsiyasının əsasına aiddir :

- ✓ vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir
- inteqrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının forlanaşması
- interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir

- vahid iqtisadi məkanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir

274. Vaynerin iqtisadi inteqrasiyanın konsepsiyası :

- √ gömrük birliyi konsepsiyası
- dirijizm konsepsiyası
- struktur konsepsiyası
- liberal konsepsiya
- bazar konsepsiyası

275. İnteqrasiyanın bazar konsepsiyasının mahiyyəti :

- vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir
- vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- inteqrasiyanı, siyasi və iqtisadi yox, federativ kimi görür
- √ inteqrasiyaya, bazar gücünün milli və dövlət sərhədlərindən kənara çısması kimi baxır
- əsasların yaradılması nəzərdə tutulur

276. İqtisadi inteqrasiyanın əsas məqsədinə aid deyil :

- istehsalda daha böyük effektdə nail olmaq
- transmilli xərclərin azaldılması və bazarın genişləndirilməsi hesabına iqtisadi üstünlüklərdən istifadə
- ticarət siyasətinin məsələlərinin həlli
- √ yalnız beynəlxalq konfliktlərin aradan qaldırılması
- əlverişli xarici mühitin yaradılması

277. Sadalanan faktorlardan hansıları dezinteqrasiya faktorlarına aid deyil?

- siyasi qeyri- sabitlik
- dünyavi dinlər
- √ TMK
- ideoloji fikir ayrılığı
- ölkələrarası ənənəvi konfliktlər

278. Sadalanan faktorlardan hansı dezinteqrasiya faktorlarına daxildir?

- √ Dövlətlər arasında ənənəvi konfliktlər
- ETİ
- BƏB
- uzunmüddətli əməkdaşlıq
- TMK

279. Bəynəlmiləşdirmənin inkişafına nə şərait yaradır?

- √ TMK
- ETT
- digər hökumətlərin milli iqtisadiyyata qarışması
- ETİ
- siyasi təşkilatlar

280. İqtisadi inteqrasiya sadalanan hansı faktorlarla müəyyən olunmur?

- √ rəqabət səviyyəsinin aşağı salınması
- öz xarakterinə uyğun ümumdünyavi elmi – texniki inqilab
- BƏB – in dərinləşdirilməsi
- təsərrüfat həyatının daha da beynəlmiləşdirilməsi
- milli iqtisadiyyatın açıqlıq səviyyəsinin artırılması

281. Hansı nəzəriyyə keçid iqtisadiyyatlı ölkələrə aiddir?

- √ “bərabərsürətli inteqrasiya” nəzəriyyəsi
- “öz gücünə kollektiv dayaq” nəzəriyyəsi
- gömrük birliyi nəzəriyyəsi
- Dirijizm nəzəriyyəsi
- təqibətmə inkişafı nəzəriyyəsi

282. İnkişaf etməkdə olan ölkələrin inteqrasiya nəzəriyyəsinə hansı nəzəriyyələri aid etmək olar?

- √ öz gücünə kollektiv istinad və təqibətmə inkişafı nəzəriyyələri
- Neokeynes və Neoliberalizm nəzəriyyələri
- Monetarizm və Dirijizm nəzəriyyələri
- “öz gücünə kollektiv dayaq” və Merkantilizm nəzəriyyəsi
- Ribçinski və Hekşer- Olin nəzəriyyəsi

283. Gömrük birliyi konsepsiyası nəyi irəli sürür?

- inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasıb, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
- √ vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi
- vahid regional istehsal komplekslərinin yaradılmasının vacibliyi
- digər hökumətlərin milli iqtisadiyyata qarışması
- yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi

284. Dirijit konsepsiyasının mahiyyəti :

- hökumətin iqtisadiyyata qarışmaması
- vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması
- yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
- digər hökumətlərin milli iqtisadiyyata qarışması
- √ inteqrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması

285. Latın dilindən tərcümədə - integratio- terminin mənası:

- √ ayrı ayrı hissələrin bir bütöv halında birləşdirilməsi
- idarəetmə
- beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- elementlərin ayrı – ayrı hissələrə bölünməsi
- təkmilləşdirilmə

286. ASEAN investisiya zonasının formalaşdırılması haqqında müqavilə imzalanıb:

- √ 1998
- 1993
- 1991
- 1992
- 2005

287. Afrikada inteqrasiya prosesləri nə vaxt başlayıb?

- √ XX əsrin 60- cı illərinin əvvəllərində
- XX əsrin 90- cı illərinin sonlarında
- XIX əsrin 90- cı illərinin sonlarında
- XIX əsrin 70 ci illərinin əvvəllərində
- XIX əsrin 60- cı illərinin əvvəllərində

288. Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil?

- √ Danimarka, Hollandiya
- İndoneziya, Filippin
- Çin, İtaliya

- Çin , Rusiya
- Avstraliya, Rusiya

**289.** Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir:

- elektronika
- kənd təsərrüfatı malları
- √ avtomobil və nəqliyyat avadanlıqları
- gübrə
- inşaat materialları

**290.** NAFTA-nın tərkibinə daxildir:  
1.ABŞ 2.Kanada 3.Argentina 4. Almaniya 5.Belçika 6. Meksika

- 1,2,5
- √ 1,2,6
- 2,3,5
- 1,3,4
- 3,4,5

**291.** 1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyanın 80%-i hansı ölkə tərəfindən qoyulmuşdur?

- Kanada
- Yaponiya
- Almaniya
- Latın Amerikasının ölkələri
- √ ABŞ

**292.** NAFTA-nın yaradılması müqaviləsinin prinsiplərini əsasları:

- etaplı, 15 il ərzində gömrük tariflərinin və qeyri ticari qadağaların aradan qaldırılması
- intellektual mülkiyyətin yüksək səviyyədə müdafiəsinin təmin edilməsi
- ətraf mühitin qorunmasına dair layihənin, birgə hazırlanması
- √ bütün sadalanan bəndlər
- investisiya rejiminin liberallaşdırılması

**293.** ABŞ, Kanada, Meksika hansı inteqrasiya qruplaşmasına aiddirlər:

- ATES
- ASEAN
- √ NAFTA
- ŞOS
- MERKOSUR

**294.** Meksika üçün NAFTA çərçivəsində mənfəət tərəfləri:

- Kapitalın miqrasiyasının liberallaşdırılması hesabına böyük maliyyə axınlarının qəbulu
- √ ABŞ və Kanada tərəfdən yüksək rəqabət;
- əməkdarlıq, elmtutumlu və çirkli istehsalın Meksikaya keçirilməsi
- Bazarın yeni məhsullarla (mallarla) təmini
- Meksikada məşğulluğun artımı və yeni texnologiyaların gəlişi;

**295.** NAFTA-nın iqtisadi lideri:

- √ ABŞ
- Meksika
- Argentina
- hamısı bərabərdir.
- Kanada

- 296.** NAFTA şərait yaradır:
- √ Amerika qitəsində vahid bazar sahəsinin yaradılmasına
  - NAFTA ölkələrinin milli iqtisadiyyatlarında xarici ölkələrin effektiv funksiyalaşdırılması
  - Bütün ölkələr arasında yeganə idarəetmə valyutasının yaradılması;
  - NAFTA və AB ölkələrinin iqtisadiyyatlarının yaxınlaşması.
  - Kanada və Meksika arasında rüsumsuz ticarətə
- 297.** NAFTA-nın əsas vəzifələrinə aid deyil:
- √ Dünya Neft bazarlarında qiymətlərin stabilliyinin təşkili;
  - 1994-cü ilin əvvəllərindən başlayaraq sənaye və ərzaq mallarının rüsumunun 65% endirilməsi;
  - 15 il ərzində 3 üzv arasında bütün ticari maneələrin aradan qaldırılması;
  - Hazır məhsulların qarşılıqlı ticarəti
  - məhdudiyətlərdən azadolma
- 298.** NAFTA-nın fərqli xüsusiyyətlərinə aid deyil:
- Üzv ölkələrin qarşılıqlı əməkdaşlığı əsasında iqtisadi, sosial, mədəni inkişafın sürətlənməsi;
  - İkitərəfli iqtisadi əlaqələrin intensivlik assimetriyası (ABŞ-Kanada, ABŞ-Meksika)
  - ABŞ-ın UDM-nin təqribən 85% və digər 3 ölkənin istehsalının assimetrik xarakteri;
  - √ Kanada və Meksika arasında yükaək iqtisadi münasibətlərin olmaması.
  - Yüksək inkişaf etmiş (ABŞ və Kanada) və inkişaf etməkdə olan Meksika arasında inkişafın sürətinin assimetriyası;
- 299.** NAFTA-nın əsas məqsədi:
- Regionda sülhün və sabitliyin yaradılması, BMT prinsiplərinə riayət olunması;
  - Proteksionizm siyasətinin yaradılması.
  - GATT/WTO(UTT) normalarına əsasən azad, açıq ticarət rejiminin təşkili;
  - Tərəflər arasında mövcud münasibətlərin möhkəmləndirilməsi və regionlararası assosiasiyaların yaradılmasını mümkün edən şərtlərin həyata keçirilməsi;
  - √ İnteraksiyaların cəlb olunması və üzv ölkələr arasında mal ticarətinin aparılmasında maneələrin aradan qaldırılması;
- 300.** MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır:
- İqtisadi inkişaf
  - Latın Amerikasının bütün ölkələrində azad ticarət
  - Gömrük rüsumlarının tətbiqi
  - Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi
  - √ Bütün rüsum və tariflərin ləğvi
- 301.** ASEAN-ın Baş qərargahı hansı şəhərdə yerləşir?
- Kanberrada
  - Seulda
  - Tokioda
  - √ Cakarta
  - Sinqapurda
- 302.** ASEAN-ın ali orqanıdır:
- Üzv ölkələrin rəhbərlərinin Şurası
  - √ Üzv ölkələrin liderlərinin sammiti
  - Üzv ölkələrin xarici işlər nazirləri
  - Üzv ölkələrin maliyyə nazirləri
  - Üzv ölkələrin səfirləri
- 303.** ASEAN-a hansı ölkələr daxildir?
- Sinqapur, Bruney, Cənubi Koreya



- Sinqapur, Yaponiya, Yeni Zenlandiya
- İndoneziya, Vyetnam, Yeni Zenlandiya
- Tayland, Vyetnam, Çin
- √ Bruneı, Vyetnam, Filippin

**304.** YUNKTAD nədir?

- Şimali Amerika Azad Ticarət Birliyi
- √ Ticarət və İnkişaf üzrə BMT Konfransı
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- Cənubi Asiya ölkələr Birliyi
- Karib hövzəsi ölkələrinin birliyi

**305.** Ərəb Məğribi İttifaqına daxil olan ölkələr hansılardır?

- Çad, MAR, Ekvatorial Qvineya
- Küveyt, Konqo, MAR, Tunis
- Küveyt, Qatar, Konqo
- √ Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis
- Qabon, Kamerun, Konqo

**306.** Sakit Okeanda Azad ticarət zonalarının yaradılması haqqında proqramın əsas istiqamətləri:

- √ Rüsurların azaldılması, xidmətlərlə ticarətin liberallaşdırılması, sənaye standartlarının uyğunlaşdırılması
- Ticarət və investisiya sahəsində informasiya mübadiləsi, kadrların hazırlanması
- Kapital bazarının liberallaşdırılması, kadrların hazırlanması
- Gömrük rüsurlarının artırılması
- Texnoparkların yaradılması, rüsurların azaldılması

**307.** Asiya-Sakit Okean İqtisadi Birliyinin strukturu

- √ Katiblik, Ticarət və Sərmayələr üzrə Komitə, Yüksək nümayəndələr qrupu, İşçi qrupu
- Qəyyumluq Şurası, İşçi qrupları, Beynəlxalq məhkəmə
- Ticarət və Sərmayələr üzrə Komitə, Təhlükəsizlik Şurası, Beynəlxalq məhkəmə, Sosial Şura
- Qəyyumluq Şurası, İşçi qrupları, İxtisaslaşmış İdarələr
- Təhlükəsizlik Şurası, Katiblik, Baş Assambleya, Ticarət və Sərmayələr üzrə Komitə

**308.** ASEAN-a daxil olan ölkələr qrupunu seçin:

- Sinqapur, İndoneziya, Hindistan, Tayland
- Tayland, Laos, Çin, Malayziya
- Çin, Kamboca, Sinqapur
- Bruneı, Avstraliya, Tayland, Malayziya
- √ Kamboca, İndoneziya, Tayland, Malayziya

**309.** BMT sistemində YUNKTAD hansı rolunu daşıyır?

- Vahid gömrük qaydalarının işlənməsi
- Sadalanmış variantların heç biri düzgün deyil
- √ Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafı problemləri üzrə koordinasiya mərkəzi rolunu
- YUNKTAD-ın sənədlərini təsdiq edir
- Xüsusi sahibkarlığın inkişafına yardım göstərir

**310.** YUNKTAD-ın icraçı orqanı:

- Beynəlxalq Ticarət üzrə Mərkəz
- YUNKTAD-ın Beynəlxalq Bürosu
- Üzv olan ölkələrin konfransı
- √ İnkişaf və Ticarət üzrə Şura
- Beynəlxalq Ticarət Palatası

**311.** YUNKTAD-ın əsas məsələlərindən biri aşağıdakıdır:

- Vahid gömrük qaydalarının işlənməsi
- Sadalanmış varianların heç biri
- √ Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi
- Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
- Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı

**312.** YUNKTAD harada yerləşir?

- Londonda
- Nyu-Yorkda
- √ Cenevrədə
- Parisdə
- Vyanada

**313.** YUNKTAD-ın ali idarəedici orqanı:

- √ Üzv olan ölkələrin konfransı
- YUNKTAD-ın Beynəlxalq Bürosu
- Beynəlxalq Ticarət üzrə Mərkəz
- Beynəlxalq Ticarət Palatası
- İnkişaf və ticarət Şurası

**314.** YUNKTAD neçənci ildə yaranıb?

- 1950
- √ 1964
- 1960
- 1948
- 1952

**315.** YUNKTAD tərəfindən qəbul edilmiş ümumi pferensiya sistemi nəyi nəzərdə tutur?

- İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini
- İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını
- İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini
- İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
- √ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən qarşılıqsız əsaslarda gömrük tariflərinin endirilməsini və ya ləğvini

**316.** Federativ konsepsiyanın əsasları :

- √ interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
- vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- inteqrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının formalaşması
- vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir

**317.** İqtisadi inteqrasiyanın sktruktur konsepsiyasının əsasına aiddir :

- √ vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir
- inteqrasiyanı, hökumətin əməkdaşlığının nəticəsi və prosesi kimi əsaslandırır
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının formalaşması
- interasiyanı iqtisadi və siyasi yox, federativ kimi qiymətləndirir
- vahid iqtisadi məkanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir

**318.** İqtisadi inteqrasiyanın konsepsiyasına aiddir :

- √ bazar konsepsiyası

- liberal konsepsiya
- marksist konsepsiya
- keynes konsepsiyası
- marjinal konsepsiyası

319. İqtisadi inteqrasiyanın konsepsiyasına aiddir :

- gömrük birliyi konsepsiyası
- dirijizm konsepsiyası
- struktur konsepsiyası
- ✓ liberal konsepsiya
- bazar konsepsiyası

320. İnteqrasiyanın bazar konsepsiyasının mahiyyəti :

- vahid regional istehsalat komplekslərinin formalaşmasına kömək edir
- vahid iqtisadi zonanın və gömrük birliyinin yaradılmasının vacibliyini qeyd edir
- inteqrasiyanı, siyasi və iqtisadi yox, federativ kimi görür
- ✓ inteqrasiyaya, bazar gücünün milli və dövlət sərhədlərindən kənara çısması kimi baxır
- əsasların yaradılması nəzərdə tutulur

321. Tərkisilah olmaq haqqında məsələlər nə vaxt yarandı?

- 80 - ci illərdə
- 60 – cı illərdə
- 70 – ci illərdə
- ✓ 40 – cı illərdə
- 50 – ci illərdə

322. İqtisadi inteqrasiyanın əsas məqsədinə aid deyil :

- istehsalda daha böyük effektdə nail olmaq
- transmilli xərclərin azaldılması və bazarın genişləndirilməsi hesabına iqtisadi üstünlüklərdən istifadə
- ticarət siyasətinin məsələlərinin həlli
- ✓ beynəlxalq konfliktlərin aradan qaldırılması
- əlverişli xarici mühitin yaradılması

323. İnteqrasiya prosesinin iştirakçılara və təşkilatçılara aid deyil :

- Partiyalar
- ✓ Siyasi təşkilatlar
- İctimai təşkilatlar
- TMK
- Hökumət

324. Sadalanan faktorlardan hansıları dezinteqrasiya faktorlarına aid deyil?

- ✓ TMK
- siyasi qeyri- sabitlik
- ölkələrarası ənənəvi konfliktlər
- dünyəvi dinlər
- ideoloji fikir ayrılığı

325. Sadalanan faktorlardan hansı dezinteqrasiya faktorlarına daxildir?

- ✓ Dövlətlər arasında ənənəvi konfliktlər
- ETİ
- BƏB
- uzunmüddətli əməkdaşlıq

- TMK
- 326.** Beynəlmiləşdirmənin inkişafına nə şərait yaradır?
- √ TMK
  - ETT
  - digər hökumətlərin milli iqtisadiyyata qarışması
  - ETİ
  - siyasi təşkilatlar
- 327.** İqtisadi inteqrasiya sadalanan hansı faktorlarla müəyyən olunmur?
- √ rəqabət səviyyəsinin aşağı salınması
  - öz xarakterinə uyğun ümumdünyavi elmi – texniki inqilab
  - BƏB – in dərinləşdirilməsi
  - təsərrüfat həyatının daha da beynəlmiləşdirilməsi
  - milli iqtisadiyyatın açıqlıq səviyyəsinin artırılması
- 328.** İqtisadi inteqrasiya :
- √ təsərrüfat mexanizmlərinin yaxınlaşdırılmasını , beynəlxalq təşkilatlarla tənzimlənməsi qəbul olunmuş və beynəlxalq razılaşma formasına uyğunlaşdırılması üçün, ölkələrin qarşılıqlı əlaqələrinin prosesi
  - hökumət birliklərinin yaradılması
  - konfederativ və federativ hökumətlərin yaradılma prosesi
  - ölkələrdə ETT – nin stimullaşdırılması
  - beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- 329.** Hansı nəzəriyyə keçid iqtisadiyyatlı ölkələrə aiddir?
- √ “bərabərsürətli inteqrasiya” nəzəriyyəsi
  - “öz gücünə kollektiv dayaq” nəzəriyyəsi
  - gömrük birliyi nəzəriyyəsi
  - Dirijizm nəzəriyyəsi
  - təqibmə inkişafı nəzəriyyəsi
- 330.** İnkişaf etməkdə olan ölkələrin inteqrasiya nəzəriyyəsinə hansı nəzəriyyələri aid etmək olar?
- √ öz gücünə kollektiv istinad və təqibmə inkişafı nəzəriyyələri
  - Neokeynes və Neoliberalizm nəzəriyyələri
  - Monetarizm və Dirijizm nəzəriyyələri
  - “öz gücünə kollektiv dayaq” və Merkantilizm nəzəriyyəsi
  - Ribçinski və Hekşer- Olin nəzəriyyəsi
- 331.** Təqibmə inkişafı harda həyata keçirilir?
- Şərqi Avropa ölkələrində
  - √ Afrika ölkələrində
  - Şimali Amerika ölkələrində
  - Latın Amerika ölkələrində
  - Qərbi Avropa ölkələrində
- 332.** Təqibmə inkişafı nəzəriyyəsinin məzmunu :
- iki – üç lokomotiv ölkə varlığı və onlarda inteqrasiya məkanının formalaşması
  - vahid regional istehsal birliklərinin formalaşdırılmasının vacibliyi
  - √ inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasıb, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirilməsi
  - digər ölkələrin milli iqtisadiyyata qarışması
  - yeni inkişaf mənbələrinin formalaşması üçün iki və daha artıq ölkənin təsərrüfatının birləşdirilməsi
- 333.** Gömrük birliyi konsepsiyası nəyi irəli sürür?

- inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasıb, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
- ✓ vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi
- vahid regional istehsal komplekslərinin yaradılmasının vacibliyi
- digər hökumətlərin milli iqtisadiyyata qarışması
- yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi

**334.** Dirijit konsepsiyasının mahiyyəti :

- hökumətin iqtisadiyyata qarışmaması
- vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması
- yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
- digər hökumətlərin milli iqtisadiyyata qarışması
- ✓ inteqrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması

**335.** Latın dilindən tərcümədə - integratio- terminin mənası;

- ✓ ayrı ayrı hissələrin bir bütöv halında birləşdirilməsi
- idarəetmə
- beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- elementlərin ayrı – ayrı hissələrə bölünməsi
- təkmilləşdirilmə

**336.** 2003 – cü il Baltik sammitində ASEAN hansı qərarı qəbul edib?

- 15 il ərzində AFTA- nın azad iqtisadi zona kimi formalaşdırılmasının həlli
- Cənubiamerika xalqlarının birliyinin formalaşdırılmasının həlli
- NAFTA-nın yaradılması haqqında qərarın qəbulu
- ✓ 2020- ci ilə ASEAN- nın iqtisadi, siyasi və sosial birlik kimi formalaşdırılması haqqında tarixi qərar verilib
- 2020 – ci ilə qədər Şərqiasiya birliyinin formalaşdırılması haqqında prinsipial qərar qəbul edilib

**337.** ASEAN investisiya zonasının formalaşdırılması haqqında müqavilə imzalanıb:

- ✓ 1998
- 1993
- 1991
- 1992
- 2005

**338.** Afrikada inteqrasiya prosesləri nə vaxt başlayıb?

- ✓ XX əsrin 60- cı illərinin əvvəllərində
- XX əsrin 90- cı illərinin sonlarında
- XIX əsrin 90- cı illərinin sonlarında
- XIX əsrin 70 ci illərinin əvvəllərində
- XIX əsrin 60- cı illərinin əvvəllərində

**339.** ATEŞ ölkələrinin 2010- 2020-ci illərdə azad iqtisadi zona və kapitalın hərəkətinin yaradılmasına hazır olması nə vaxt qəbul olunub?

- ✓ 1994 – cü ildə Boqor sammiti
- 1992 – cı ildə Sinqapur sammiti
- 2003 – cü ildə Baliya sammiti
- 2005 – ci ildə Bankok sammiti
- 1996 – cı ildə Filippin sammiti

**340.** ASEAN- nın 1967-ci il Bankok deklarasiyasında müəyyən olunmuş əsas məqsədləri:

- ümumi məhsul, xidmət, kapital bazarının yaradılması
- iqtisadi, valyuta və siyasi birliyin formalaşdırılması
- 10 il ərzində ticarət vasitəsilə tariflərin ləğv olunaraq azad iqtisadi zonanın yaradılması

- əhalinin sosial rifahının artırılması, milli iqtisadiyyatların yaxınlaşdırılması
- ✓ Cənub-Şərqi Asiya ölkələrində hərbi- siyasi sabillik; gömrük birliyinin yaradılması, ölkələrin iqtisadi artımına köməklik

341. 1991-ci il Seul deklarasiyasında göstərilmiş, ATEŞ Forumunun fəaliyyət hədəfləri;

- ✓ bütün cavablar düzdür
- ticarət və investisiya liberizasiyasının keçirilməsi
- ölkələrin iqtisadi artımına kömək
- ATEŞ ölkələri arasında ticarətin genişləndirilməsi
- ölkələrin yüksək iqtisadi qarşılıqlı asılılığını nəzərə alaraq ticarətin çoxtərəfli sisteminin bərkidilməsi

342. Dünya üzrə mal ixracının neçə faizi ATEŞ ölkələrinin payına düşür?

- ✓ 50%
- 21%
- 45%
- 75%
- 31%

343. Dünya üzrə ÜDM-nin neçə faizi ATEŞ ölkələrinin payına düşür?

- 95%
- 35%
- 25%
- 75%
- ✓ 50%

344. Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil?

- ✓ Danimarka, Hollandiya
- İndoneziya, Filippin
- Çin, İtaliya
- Çin, Rusiya
- Avstraliya, Rusiya

345. NAFTA yaradıcılarının planına görə, Şimali Amerika ümumi bazarı hansı ilə təsadüf edir?

- ✓ 2010
- 2000
- 2020
- 2002
- 2005

346. Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir:

- elektronika
- kənd təsərrüfatı malları
- ✓ avtomobil və nəqliyyat avadanlıqları
- gübrə
- inşaat materialları

347. NAFTA-nın tərkibində xaldır:  
1. ABŞ 2. Kanada 3. Argentina 4. Almaniya 5. Belçika 6. Meksika

- ✓ 1,2,6
- 1,3,4
- 1,2,5
- 3,4,5
- 2,3,5

348. 1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyanın 80%-i hansı ölkələrə fından qoyulmuşdur?

- Kanada
- Yaponiya
- Almaniya
- Latın Amerikasının ölkələri
- ✓ ABŞ

349. NAFTA-nın yaradılması müqaviləsinin prinsipləri hansılardır?

- intellektual mülkiyyətin yüksək səviyyədə müdafiəsinin təmin edilməsi
- ✓ bütüncü sadələşdirmələr
- etaplı, 15 il ərzində gömrük tariflərinin və qeyri ticarət qadağalarının aradan qaldırılması
- investisiya rejiminin liberallaşdırılması
- ətraf mühitin qorunmasını əhatə edən, birləşdirilməsi

350. NAFTA – nın yaradılmasında ənənəvi sənaye sahələrinin zərərli təsiri azaldılması, Amerika iqtisadiyyatının bəzi sektorlarında qorunma tədbirlərinin ləğvi

- elektronika istehsalı
- inşaat materialları
- avtomobil sənayesinin hissələri
- ✓ yuxarıda sadələşdirmələrin hamısı
- kompyuter təchizatı

351. ABŞ, Kanada, Meksika hansı inteqrasiya qruplaşmasına aiddirlər:

- ATES
- ASEAN
- ✓ NAFTA
- ŞOS
- MERKOSUR

352. NAFTA-dan, əvvəlcə ən az xeyir götürür :

- ABŞ və Meksika
- Meksika
- Göstərilənlərdən heç biri
- ✓ Kanada
- ABŞ

353. NAFTA çərçivəsində Kanadaya aid deyil :

- ✓ yetişdirilmiş 60% kənd təsərrüfatı məhsullarının rəqabət gücünün itirilməsi
- Kanada üçün ixracın artırılma imkanları
- əmək xərclərinin azaldılması
- Kanada və ABŞ arasında daha sıx əlaqələr yaranır
- Meksikayla əməkdaşlıqda ləqətlər

354. Niyə görə Kanada öncə NAFTA-dan daha az faydalana bilər?

- Kanadanın NAFTA-da iştirakda marağının olmaması;
- Kanadanın MERKSOUR-a inteqrasiyası;
- Bu razılıqda passiv iştirak etdiyinə görə;
- ✓ iqtisadiyyatı ABŞ-la yaxından əlaqəli, Meksika ilə isə nəzərə çarpmır
- ABŞ-la düşmən münasibətlər;

355. 1988-ci ildə azad ticarət zonasının yaradılması barədə NAFTA razılığı imzalandı:

- ✓ ABŞ və Kanada arasında;
- Kanada və Meksika arasında;

- Meksika, Kanada və ABŞ arasında;
- ABŞ və Braziliya arasında.
- Meksika və ABŞ arasında;

**356.** NAFTA müqaviləsi imzalanana qədər Meksika və Kanada çəkinirdilər:

- Pul vahidlərinin devaluasiyasından;
- “AĞ KÖYNƏKLƏRİN” ( mütəxəssislərin) emiqrasiyasından
- Yerli kompaniyaların ABŞ investorları tərəfindən ö
- yeni malların axını.
- √ Belə əməkdaşlıqda iqtisadi azadlığın itirilməsi

**357.** Meksika üçün NAFTA çərçivəsində mənfi tərəflər:

- Kapitalın miqrasiyasının liberallasdırılması hesabına böyük maliyyə axınlarının qəbulu
- √ ABŞ və Kanada tərəfdən yüksək rəqabət;
- amaktutumlu, elmtutumlu və çirkli istehsalın Meksikaya keçirilməsi
- Bazarın yeni məhsullarla (mallarla) təmini
- Meksikada məşğulluğun artımı və yeni texnologiyaların gəlişi;

**358.** NAFTA-nın iqtisadi lideri:

- √ ABŞ
- Meksika
- Argentina
- hamısı bərabərdir.
- Kanada

**359.** NAFTA şərait yaradır:

- √ Dünya neft bazarlarında qiymətlərin stabilliyinin təşkilinə
- NAFTA və AB ölkələrinin iqtisadiyyatlarının yaxınlaşması
- Bütün ölkələr arasında yeganə idarəetmə valyutasının yaradılması;
- NAFTA ölkələrinin milli iqtisadiyyatlarında xarici ölkələrin effektiv funksiyalaşdırılması
- Kanada və Meksika arasında rüsumsuz ticarətə

**360.** NAFTA-nın əsas vəzifələrinə aid deyil:

- 1994-cü ilin əvvəllərindən başlayaraq sənaye və ərzaqmallarının rüsumunun 65% endirilməsi;
- Hazır əl işlərinin alış verəşi
- √ Dünya Neft bazarlarında qiymətlərin stabilliyinin təşkili;
- məhdudiyətlərdən azadolma
- 15 il ərzində 3 üzv arasında bütün ticari maneələrin aradan qaldırılması;

**361.** NAFTA razılaşması imzalanmışdır:

- 1991
- 1995
- 1998
- √ 1992
- 1993

**362.** NAFTA-nın əsas məqsədi:

- GATT/WTO(UTT) normalarına əsasən azad, açıq ticarət rejiminin təşkili;
- Proteksionizm siyasətinin yaradılması.
- √ İntestisiyaların cəlb olunması və üzv ölkələr arasında mal ticarətinin aparılmasında maneələrin aradan qaldırılması;
- Regionda sülhün və sabitliyin yaradılması, BMT prinsiplərinə riayət olunması;
- Tərəflər arasında mövcud münasibətlərin möhkəmləndirilməsi və regionlararası assosiasiyaların yaradılmasını mümkün edən şərtlərin həyata keçirilməsi;



363. Corc Buşun təşəbbüsü nəyə istiqamətlənirdi?

- Şimali Amerikada ABŞ-ın iqtisadiyyatını möhkəmləndirmək
- ABŞ-ın iqtisadiyyatını inkişaf etdirmək
- ABŞ-ın istehsalını dünya səviyyəsinə çıxartmaq
- ✓ ABŞ-ın mövqeyini Latın Amerikasında möhkəmləndirmək
- ABŞ-ın mövqeyini bütün dünyada möhkəmləndirmək

364. MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır:

- ✓ Bütün rüsum və tariflərin ləğvi
- Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi
- Latın Amerikasının bütün ölkələrində azad ticarət
- Gömrük rüsumlarının tətbiqi
- İqtisadi inkişaf

365. Asiya dördbucağı hansıdır?

- Yaponiya-Çin-Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı-ASEAN
- Koreya-Çin-YSÖ-ASEAN
- Yaponiya-Koreya-YSÖ-Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı
- ✓ Yaponiya-Çin-YSÖ-ASEAN
- Yaponiya-Çin-Koreya-ASEAN

366. ASEAN-ın Baş qərargahı hansı şəhərdə yerləşir?

- Sinqapurda
- ✓ Cakarta
- Seulda
- Tokioda
- Kanberrada

367. 1989-cu ildə Kanberrada (Avstraliya) keçirilən Asiya Sakit Okean iqtisadi əməkdaşlığının Nazirlər konfransında hansı təsisçi ölkələr iştirak etmişdir?

- ✓ Avstraliya, ABŞ, Yaponiya
- Avstraliya, ABŞ, Argentina
- ABŞ, Yaponiya, Hindistan
- Cənubi Koreya, Meksika, Argentina
- Avstraliya, Yeni Zenlandiya, Meksika

368. ASEAN-ın ali orqanıdır:

- Üzv ölkələrin səfirləri
- Üzv ölkələrin rəhbərlərinin Şurası
- ✓ Üzv ölkələrin liderlərinin sammiti
- Üzv ölkələrin xarici işlər nazirləri
- Üzv ölkələrin maliyyə nazirləri

369. ASEAN-a hansı ölkələr daxildir?

- Sinqapur, Yaponiya, Yeni Zenlandiya
- Sinqapur, Brune, Cənubi Koreya
- İndoneziya, Vyetnam, Yeni Zenlandiya
- Tayland, Vyetnam, Çin
- ✓ Brune, Vyetnam, Filippin

370. YUNKTAD-a daxil olan ölkələr

- Kamerun, Avstriya, Qabon
- Qabon, Konqo, Vyetnam
- İspaniya, Çad, Kanada
- Əlcəzair, Avstraliya, Konqo, İtaliya
- ✓ Qabon, Kamerun, Konqo, MAR, Çad, Ekvatorial Qvineya

371. YUNKTAD nədir?

- ✓ Mərkəzi Afrikanın Gömrük və İqtisadi İttifaqı
- Karib hövzəsi ölkələrinin birliyi
- Cənubi Asiya ölkələr Birliyi
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- Şimali Amerika Azad Ticarət Birliyi

372. Ərəb Məğribi İttifaqına daxil olan ölkələr hansılardır?

- Küveyt, Qatar, Konqo
- Küveyt, Konqo, MAR, Tunis
- ✓ Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis
- Qabon, Kamerun, Konqo
- Çad, MAR, Ekvatorial Qvineya

373. Qızıl inkişaf üçbucağı na daxil olan ölkələr:

- Yaponiya, Meksika, Çili
- ABŞ, İndoneziya, Çili
- ABŞ, Yaponiya, ÇXR
- Venesuela, Kolumbiya, Sinqapur
- ✓ İndoneziya, Malayziya, Sinqapur

374. Sakit Okeanda Azad ticarət zonalarının yaradılması haqqında proqramın əsas istiqamətləri:

- Kapital bazarının liberallaşdırılması, kadrların hazırlanması
- Gömrük rüsumlarının artırılması
- Ticarət və investisiya sahəsində informasiya mübadiləsi, kadrların hazırlanması
- ✓ Rüsumların azaldılması, xidmətlərlə ticarətin liberallaşdırılması, sənaye standartlarının uyğunlaşdırılması
- Texnoparkların yaradılması, rüsumların azaldılması

375. Asiya-Sakit Okean İqtisadi Birliyinin strukturu

- Ticarət və Sərmayələr üzrə Komitə, Təhlükəsizlik Şurası, Beynəlxalq məhkəmə, Sosial Şura
- Qəyyumluq Şurası, İşçi qrupları, Beynəlxalq məhkəmə
- ✓ Katiblik, Ticarət və Sərmayələr üzrə Komitə, Yüksək nümayəndələr qrupu, İşçi qrupu
- Təhlükəsizlik Şurası, Katiblik, Baş Assambleya, Ticarət və Sərmayələr üzrə Komitə
- Qəyyumluq Şurası, İşçi qrupları, İxtisaslaşmış İdarələr

376. Azad Ticarət Zonası layihəsi ilk dəfə neçənci ildə yaradılmışdır?

- 1980
- 1990
- 1988
- ✓ 1987
- 1995

377. ASEAN-a daxil olan ölkələr qrupunu seçin:

- Bruney, Avstraliya, Tayland, Malayziya
- ✓ Kamboca, İndoneziya, Tayland, Malayziya
- Sinqapur, İndoneziya, Hindistan, Tayland
- Çin, Kamboca, Sinqapur

- Tayland, Laos, Çin, Malayziya

**378.** YUNKTAD-a üzvlük hansı ölkələr üçün açıqdır?

- Yalnız keçid iqtisadiyyatlı ölkələr üçün
- Yalnız Aİ ölkələri üçün
- ✓ BMT-nin üzvü olan istənilən ölkə üçün
- Yalnız İEOÖ üçün
- Yalnız inkişaf etmiş ölkələr üçün

**379.** BMT sistemində YUNKTAD hansı rolu daşıyır?

- Vahid gömrük qaydalarının işlənməsi
- Xüsusi sahibkarlığın inkişafına yardım göstərir
- Sadalanmış varianların heç biri düzgün deyil
- ✓ Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafı problemləri üzrə koordinasiya mərkəzi rolunu
- YUNKTAD-ın sənədlərini təsdiq edir

**380.** İnkişaf və Ticarət üzrə Şura:

- YUNKTAD-ın siyasətinin əsas istiqamətlərini təyin edir
- Ölkələrin mövqeyinə dair müzakirədə forum rolunda çıxış edir
- YUNKTAD-ın sənədlərini təsdiq edir
- Beynəlxalq əlaqələrin inkişafı məsələləri üzrə təkliflər hazırlayır
- ✓ Konfransın sessiyalararası dövründə işin fasiləsizliyini təmin edir

**381.** YUNKTAD-ın icraçı orqanı:

- Üzv olan ölkələrin konfransı
- YUNKTAD-ın Beynəlxalq Büros
- Beynəlxalq Ticarət üzrə Mərkəz
- Beynəlxalq Ticarət Palatası
- ✓ İnkişaf və Ticarət üzrə Şura

**382.** YUNKTAD-ın əsas məsələlərindən biri aşağıdakıdır:

- Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
- Vahid gömrük qaydalarının işlənməsi
- Sadalanmış varianların heç biri
- Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı
- ✓ Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi

**383.** YUNKTAD harada yerləşir?

- Vyanada
- Londonda
- ✓ Cenevrədə
- Nyu-Yorkda
- Parisdə

YUNKTAD – belə təşkilatdır:

- 1.Nümayəndəlik
- 2.Hərtərəfli
- 3.Ticari-iqtisadi
- 4.Muxtar

**384.**

- ✓ 1,2,3
- 1,2,5
- 2,4,5
- 3,4,5
- 1,2,4

385. YUNKTAD-ın ali idarəedici orqanı:

- √ Üzv olan ölkələrin konfransı
- İnkişaf və ticarət Şurası
- YUNKTAD-ın Beynəlxalq Bürosu
- Beynəlxalq Ticarət üzrə Mərkəz
- Beynəlxalq Ticarət Palatası

386. YUNKTAD neçənci ildə yaranıb?

- 1950
- √ 1964
- 1960
- 1948
- 1952

387. YUNKTAD tərəfindən qəbul edilmiş ümumi pəfrensia sistemi nəyi nəzərdə tutur?

- İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
- İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını
- İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini
- √ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən qarşılıqsız əsaslarda gömrük tariflərinin endirilməsini və ya ləğvini
- İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini

388. Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- ərazisinin ölçüsünə görə
- √ Milli məcmu məhsulun ölçüsünə görə
- coğrafi mövqeyinə görə
- əhalisinin sayına görə
- hərbi gücünə görə

389. Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- istehsal amillərinin pisləşməsi
- daxili rəqabətin zəifləməsi
- daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- √ ölkədə güclü bank sektorunun olmaması

390. Aşağıdakılardan biri qarşılıqlı asılılığın əlamətinə aid edilə bilməz?

- Qarşılıqlı asılılıq şəraitində lider dövlətlər dünya miqyaslı iqtisadi gücə çevrilir
- √ Qarşılıqlı asılılıq iqtisadi təhlükəsizliyi gücləndirir
- Təsərrüfatçılığın beynəlmilləşməsi qarşılıqlı asılılığı gücləndirir
- Qarşılıqlı asılılıq məcmu tələbin artmasını srimullaşdırır
- Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə ÜDM-in artımı idxalçı ölkələrdə daxili istehsalı artırır

391. Aşağıda sadalanan banklardan hansı dünya iqtisadiyyatında bu məqsədlə yaradılmış ilk beynəlxalq iqtisadi təşkilat hesab edilir?

- Beynəlxalq Hesablamalar Bankı (BHB)
- Hec biri;
- √ Dünya Bankı (DB)
- Avropa Mərkəzi Bankı (AMB)
- Avropa Rekonstruksiya və İnkişaf Bankı (ARİB)

392. Aşağıdakı ölkələrdən hansılar öz iqtisadi strategiyasında liberal inkişaf modelinə üstünlük verirlər? (Düzgün cavabların sayı 1-dən çoxdur)

- ✓ ABŞ
- Rusiya
- ✓ Fransa
- Filippin
- ✓ Kanada

393. Aşağıda sadalanan sənaye sahələrindən hansı dünyanın aqrosənaye kompleksinin strukturunda həlledici rol oynayır?

- ərzağın istehsalı
- ASK-nın infrastrukturu
- ✓ kənd təsərrüfatının maşınqayırması
- kənd təsərrüfatı
- kənd təsərrüfatı məhsullarının xarici ticarəti

394. Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesiə cəlb edilmiş xarici investisiyaların həcminə görə liderdir?

- Böyük Britaniya
- Rusiya
- ✓ Almaniya
- Yaponiya
- ABŞ

395. Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir?

- Ermənistan;
- Azərbaycan;
- Belorusiya;
- düzgün cavab göstərilməmişdir;
- ✓ Litva;

396. Aşağıda sadalanan amillərdən hansı XX əsrin sonunda kənd təsərrüfatının inkişafına mühüm təsir göstərmişdir?

- dünya iqtisadiyyatının qloballaşması
- ✓ əhalinin sayının artımı
- transmilliləşmə
- elmi-texniki inqilabın coşğun inkişafı
- xarici ticarətin liberallaşması

397. Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir?

- əmtəə nomenklaturasının yüksək bərpa olması qabiliyyəti
- ✓ bazar konyukturasının konkret şəkildə əmələ gələn təbii iqlim şəraitindən asılılığı
- artmaqda olan istehsalat məsrəfləri
- artmaqda olan istehsalat məsrəfləri
- bir çox əmtəələrə olan tələbin artmaqda olan qeyri-qənaətbəxşsliyi

398. Aşağıdakılardan hansı effekt iqtisadi inteqrasiyaya aiddir?

- «Kobra» effekti
- ✓ «Nümayiş» effekti
- «Fişer» effekti
- «Sosial ədalət» effekti
- «Edip» effekti

399. Aşağıdakılardan hansı iqtisadi inteqrasiya prosesinin əsas həlqələrinə aiddir?

- İstehlak «dərin» inteqrasiya
- Heç biri
- ✓ İstehsal «dərin» inteqrasiya
- Bazar «səthi» inteqrasiya

- Mübadilə «yumşaq» inteqrasiya
- 400.** İqtisadi inteqrasiya proseslərinin nəzəri təhlilinin klassik mərhələsi hansı tarixi dövrü əhatə edir?
- 1930-cü illərə qədər
  - ✓ 1950-cü illərə qədər
  - 1960-cü illərdən sonra
  - 1970-cü illərə qədər
  - 1850-cü illərdən sonra
- 401.** Marksist konsepsiyasına görə iqtisadi inteqrasiyanın neçə mərhələsi mövcuddur?
- 4 mərhələsi
  - 5 mərhələsi
  - 6 mərhələsi
  - 2mərhələsi
  - ✓ 3 mərhələsi
- 402.** Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır?
- ✓ K. Doyq
  - Ç. Pentland
  - A. Tyonbi
  - K. Marks
  - Q.Mürdal
- 403.** Aşağıdakı nəzəriyyələrdən hansı valyuta inteqrasiyası konsepsiyasına aiddir?
- «Sabit valyuta zonaları» nəzəriyyəsi
  - «İkili valyuta zonaları» nəzəriyyəsi
  - «Valyutadiversifikasiyası» nəzəriyyəsi
  - ✓ «Optimal valyuta zonaları» nəzəriyyəsi
  - «Maraqlı qruplar» nəzəriyyəsi
- 404.** Aşağıdakılardanmüəlliflərdən hansılarıvalyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas
- 1, 2
  - 1,5
  - ✓ 1,3
  - 3,4
  - 4,5
- 405.** Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?
- ✓ «Mütləq üstünlüklər» nəzəriyyəsi
  - «Maraqlı qruplar» nəzəriyyəsi
  - «Valyuta birliyi» nəzəriyyəsi
  - «Məhsulun həyat dövrü» nəzəriyyəsi
  - «Optimal valyuta zonaları» nəzəriyyəsi
- 406.** Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?
- A. Smit
  - Ç. Pentland
  - C. Keyns
  - K. Marks
  - ✓ A. Etsioni

407. Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi inteqrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya.
- √ 1, 3, 5
  - 1, 2, 3
  - 4, 5, 6
  - 2, 3, 4
  - 2, 4, 6
408. Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər?
- Investisiyalar sərbəstləşir
  - √ Xarici sərmayələr üçün məhdudiyət qoyulan sahələr azaldılır
  - Gömrük ittifaqı şərtləri tətbiq olunur
  - Hər biri
409. Azərbaycan və Qazaxıstan arasında inteqrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur?
- Preferensial saziş
  - Gömrük ittifaqı
  - √ Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması
  - Ümumbazar
410. Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir:
- Gömrük ittifaqı şərtləri əsasında
  - Azad investisiya rejimi əsasında
  - √ Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında
  - Hər biri
411. Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər?
- √ Xarici borc artar
  - İqtisadi artım təmin olunur
  - Rəqabət üstünlüyü artar
  - Rəqabət üstünlüyü azalar
412. İkitərəfli ticarət əlaqələri blokdaxili ticarətin prinsipləri ilə necə tənzimlənir?
- Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir
  - √ Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur
  - İntellektual mülkiyyət hüququ təmn olunur
  - Heç biri
413. ÜTT-yə daxilolma regional inteqrasiya üçün nəyi zəruri edir:
- √ Azad rəqabət prinsiplərinin təmini
  - Investisiyaların liberallaşdırılması
  - Ticarət maneələrinin tətbiqi
  - Hər biri
414. Azərbaycan MDB çərçivəsində inteqrasiya əməkdaşlığının səviyyəsi
- Gömrük ittifaqı
  - Heç biri
  - Ümumbazar
  - √ Azad ticarət

415. Rusiya və Belorusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir?
- Vahid ticarət rejimi əsasında
  - Azad ticarət prinsipləri ilə
  - Sərbəst valyuta prinsipi ilə
  - ✓ Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil
416. ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma
- Ticarət rejimi əvvəlki tək qalır
  - ✓ Ticarət rejimi liberallaşır
  - Heç nə dəyişmir
  - Ticarət maneələri azaldılır
417. Qazaxıstan Rusiya ilə integrasiya əməkdaşlığı forması:
- ✓ Gömrük ittifaqı
  - Azad ticarət
  - Prefsensial saziş
  - Heç biri
418. Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur
- Dinamik
  - Domino
  - ✓ Statik
  - Hec biri
419. ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması integrasiyanın hansı effektinə aid olunur
- ✓ Dinamik
  - Ticarət
  - Domino
  - Heç biri
420. Ticarət şəraiti necə qiymətləndirilir
- ÜDM-də xarici ticarətin payı əsasında
  - Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
  - ✓ İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
  - Hər biri
421. C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumların 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər
- İdxal 2 dəfə ucuzlaşar
  - C-D arasında ticarət əlaqələri azalar
  - ✓ Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir
  - Ticarət şəraiti yaxşılaşar.
422. Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi:
- 2009
  - 2001
  - 2010
  - ✓ 2002
423. 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin
- İspaniya və Portuqaliya



- Malta və Fransa
- √ Kipr və Malta
- Yunanıstan və Kipr.

**424.** Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqınçı çıxma üzv ölkə hansı probleməri daha da aktuallaşdırı bilər

- Ticarət asılılığı
- Xarici borcun səviyyəsi
- √ 1 və 3
- Valyuta kurslarının saxlanması

**425.** Maastrixt kriteriyalarına uyğun olanı göstərin

- √ Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət
- Yeni genişlənmə ölkələri
- Aqrar proteksionizm
- Bunların hec biri

**426.** Avrozonaya 2011-çi ildə daxil olan ölkəni göstərin

- Kipr
- √ Estoniya
- Latviya
- Litva

**427.** Fransa Avrozonaya nə zaman daxil olmuşdur

- Maastrixt müqaviləsini imzalamaqla
- √ 1999-çu ildə
- 2008-ci ildə
- 2002-ci ildə Avro pul nisanlarının geniş naqd dövriyyəsi həyata keçirilərkən

**428.** Avrozonada integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur

- 19 ölkə və 280 mln əhali
- 17 ölkə və 310 mln əhali
- √ 17 ölkə və 330 mln əhali
- 27 ölkə və 430 mln əhali

**429.** European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır

- Avro zonada yeni sistem rolunu oynayır
- √ Hazırda praktiki rol və əhəmiyyət daşıyır
- Avro zonada valyuta sisteminin əsası kimi
- Göstərilənlərə uyğun deyil.

**430.** Hal-hazırda Avrozonaya daxil olmaya hazırlaşan ölkə hansıdır

- Danimarka
- √ Latviya
- Böyük Britaniya
- İtaliya

**431.** Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu:

- İsveç
- Norveç
- İtaliya
- √ Göstərilənlər düzgün deyil

432. 1999-cu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu

- 15
- 17
- 9
- √ 11

433. Avrozonaya aid olmayan ölkəni göstərin

- İrlandiya və Kipr
- √ İsveç və Latviya
- Slovakiya və Yunanıstan
- portugaliya və Luxemburg

434. Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar:

- √ İspaniya və İrlandiya
- Sloveniya və Almaniya
- Finlandiya, Portugaliya və Malta
- Finlandiya, İtaliya və Estoniya

435. Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

- Belçika, İspaniya və Almaniya.
- √ Göstərilənlərə aid deyil
- Luxemburg və Niderland
- Kipr və Malta

436. 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil

- Estoniya
- Slovakiya
- Hər biri
- √ Avstriya

437. 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir?

- √ Finlandiya və Portugaliya
- Yunanıstan və Portugaliya
- Almaniya və Sloveniya
- Almaniya və Yunanıstan

438. Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımlar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTA)-ya hansılar daxildir?

- Büdcəyə dəstək
- Tvinninq
- √ Hər biri
- TAİEX və SİGMA

439. Aİ və Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq proqramları hansılardır?

- √ TESIS
- Bunların hamısı
- Bakı-Tbilisi – Ceyhan
- Əsrin müqaviləsi

440. Azərbaycanın Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır

- √ 2005

- 1994
- 1991
- 2011

441. Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istigamaətləri nəzərdə tutur

- Bunların hec biri
- Ticarət əməkdaşlığını
- İnvestisiya və neft ixracını
- ✓ 15 sahə və 126 normativ-hüquqi akta uyğunlaşdırmanı

442. Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir?

- Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
- İnhisarçılıq səviyyəsinə görə
- ✓ Qiymətlərin səviyyəsinə görə
- Ərazi əlamətlərinə görə
- Əmtəə qruplarına görə

443. Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir:

- ✓ Rəqabət şəraiti
- İdaxal və ixracın inkişafı
- Beynəlxalq iqtisadi əlaqələr
- Təbii şəraitin müxtəlifliyi
- Əhalinin artımı

444. Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir?

- Tələb və təklif
- ✓ İnhisarlar
- Qiymətlər
- İqtisadi xüsusiləşmə
- İstehsalçı və istehlakçılar

445. Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna uyğunluqlarına müvafiq inkişaf edir:

- İnkişaf hakimiyyətin siyasi və iqtisadi qərarları əsasında baş vermir
- Qloballaşma şəraitində baş vermir
- ✓ Bu tələbata uyğun formalaşan sistemdir
- İnkişaf elmi-texniki tərəqqi əsasında baş vermir
- Bu təklifə uyğun formalaşan sistemdir

446. Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir:

- Marjinal təhlil
- Defisitlik problemi
- İqtisadi rasionallıq
- Alternativ seçimin xərcləri
- ✓ Qazancın zəruriliyi

447. Bazar anlayışının əsas mahiyyətinə aid deyildir?

- Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
- Bazar istehsal, bölgü, mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir
- ✓ Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır
- Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir
- Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir

448. Bakı-Tbilisi-Ceyhan layihəsində nə qədər insan çalışır, insanların neçə nəfəri Azərbaycandır və neçə faizi Azərbaycanlılardır?

- 31000 insan, 3000 nəfər – 90 %
- 33000 insan, 5000 nəfər – 80 %
- ✓ 21000 insan, 4000 nəfər – 80 %
- 25000 insan, 3600 nəfər – 75 %
- 30000 insan, 4200 nəfər – 56 %

**449.** Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
- Bunların heç biri
- Azad ticarət sazişi
- ✓ Assosiasiya Sazişi

**450.** Şərqi tərəfdaşlığı təşəbbüsü hansı ölkələri əhatə edir

- Azərbaycan və Ermənistan
- Moldova və Belarus
- Ukrayna və Gürcüstan
- ✓ Bütün göstərilənlər

**451.** Türkiyə ilə Avropa Birliyi arasında inteqrasiya əməkdaşlığı hansı səviyyədədir

- Azad ticarət
- Valyuta zonası
- ✓ Gömrük Birliyi
- Ümum bazar

**452.** Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə ərəfəsində üzvlüyə namizəd olan ölkə hansıdır?

- İsveç və İsveçrə
- Sloveniya
- Slovakiya
- ✓ Xorvatiya

**453.** Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi

- Üç Baltıqyanı dövlətin
- Rumıniyanın
- Çexiyanın
- ✓ Bolqarıstan və Rumıniyanın

**454.** Sloveniya və Baltıqyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar

- 4-cü
- ✓ 5-ci
- 7-ci
- 3-cü

**455.** Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi

- ✓ 10
- 5
- 2
- 4

**456.** Beşinci genişlənmə Aİ üzvləri sayı

- 15
- 10

- ✓ 25
- 17

**457.** 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir

- İsveç
- Finlandiya
- Avstriya
- ✓ Hər biri

**458.** 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir

- Birinci
- ✓ Dördüncü
- İkinci
- Üçüncü

**459.** Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı

- 12
- 11
- 9
- ✓ 15

**460.** Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- 17
- 9
- 11
- ✓ 12

**461.** İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir

- Birinci
- İkinci
- ✓ Üçüncü
- Heç biri

**462.** Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- Portugaliya və İtaliya
- İrlandiya və Polşa
- Bolqarıstan və Çexiya
- ✓ Heç biri

**463.** Ümum Bazar səviyyəli integrasiya nə deməkdir:

- Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti
- Milli qanunvericiliyin unifikasiyası
- Daha yüksək səviyyəli yaxınlaşma
- ✓ Butun bunlar doğrudur

**464.** Gömrük İttifaqı səviyyəsində hansı uyğun gəlir:

- Azad ticarət funksiyaları
- Vahid ticarət siyasəti
- Vahid gömrük ərazisi
- ✓ Hər biri uygundur

**465.** Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

- √ Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili
- Fərqli valyuta münasibətləri
- Ticarət maneələrinin aradan qaldırılması
- Bütün cavablar dogrudur

466. Azad ticarət və Gömrük İttifaqı hansı inteqrasiya situasiyasına aiddir:

- Umum bazar
- √ Ticarət inteqrasiyası
- Siyasi inteqrasiya
- Bunların hər birinə

467. Beynəlxalq iqtisadi inteqrasiyanın formalarına aiddir:

- İqtisadi İttifaq
- Gömrük İttifaqı
- Azad Ticarət
- √ Bunların hər biri

468. İqtisadi inteqrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- Qarsılıqlı uyğunluq
- Yaxınlaşma
- Dönməzlik
- √ Bütün cavablar dogrudur

469. İqtisadi inteqrasiyanın inkişafı istiqamətini təşkil edir:

- TMK
- √ İstehsal və tədavül inteqrasiyası
- Konsorsium
- Cavablar dogru deyil

470. Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- √ Beyin axını
- İnteqrasiya
- İqtisadi İttifaq
- Elmi –texniki kooperasiya

471. İqtisadi inteqrasiyanın coğrafiyasını tam əks etdirən dogru cavab hansıdır:

- Regional
- Beynəlxalq
- √ Regional və beynəlxalq
- Kontinental

472. Regional iqtisadi inteqrasiya hansı parametrlərlə təyin edilə bilər:

- Milli qanunvericiliyin unifikasiyası
- Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
- İstehsal amillərinin sərbəst döv etməsi
- √ Bütün cavablar dogrudur

473. Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- Ticarət və siyasi birlikləri zəruri edir
- Rəqib kompaniyaların strategiyasına təsir etmək

- İnvestisiya axınlarının istiqamətinə təsir etmək
  - ✓ Butun cavablar doğrudur
- 474.** Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti
- Proteksionizm
  - İqtisadi yardım
  - ✓ İqtisadi integrasiya
  - Cavablar doğru deyil.
- 475.** Qonsu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması , makro və mikro səviyyədə vahid təsərrüfat sistemində yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir?
- İqtisadi durgunluq
  - ✓ Beynəlxalq iqtisadi integrasiya
  - İqtisadi asılılıq
  - Cavablar doğru deyil
- 476.** Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir?
- ✓ Beynəlxalq iqtisadi integrasiya
  - Beynəlxalq əmək bölgüsü
  - Beynəlxalq mübadilə
  - Bunların hec biri
- 477.** Beynəlxalq iqtisadi integrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?
- Qloballaşma prosesinin tərkib hissəsi kimi
  - BİM-in forması kimi
  - Regionlaşma mexanizmi kimi
  - ✓ Bunların hər biri
- 478.** Beynəlxalq əmək bölgüsü və kooperasiya
- İntegrasiyanın mahiyyətidir
  - İntegrasiyanın məqsədidir
  - İntegrasiyanın şərtidir
  - ✓ İntegrasiyanın əsasıdır
- 479.** İnkişaf səviyyəsinin yaxınlaşdırılması hansına aiddir
- İntegrasiya metodu
  - İntegrasiyanın mahiyyəti
  - İntegrasiyanın şərti
  - ✓ İntegrasiyanın məqsədi
- 480.** Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi
- Danimarka
  - İrlandiya
  - Böyük Britaniya
  - ✓ Hər biri
- 481.** Asiya Sakit Okeanı İqtisadi əməkdaşlığı çərçivəsində integrasiya prinsipləri yönəldilmişdir
- Reqionda inkişafın dəstəklənməsi
  - Həyat səviyyəsinin yüksəldilməsi
  - Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
  - ✓ Hər biri

482. NAFTA müqaviləsi nəzərdə tuturdu

- 2010-çu iədək gömrük rüsümlərinin ləgvi
  - Meksikada Simali kapitali üçün rejimin yumşaldılması
  - Birgə arbitraj komissiyasının yaradılması
- ✓ Hər biri

483. Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə inteqrasiyanı dərinləsdirmissdir

- Avropa daxili bazarı və vahid valyuta
  - Vahid xariçi və müdafiə siyasəti
  - Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
- ✓ Hər biri

484. Vahid kənd təsərrüfatı siyasəti Avropada inteqrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir

- ✓ İqtisadi ittifaq
- Preferresial sazişlər
  - Azad ticarət
  - Hər biri

485. Hökumət başçılarınin daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu orqanıdır

- Komissiya
- ✓ Ali siyasi
- İcraedici
  - Avroparlament

486. Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- ✓ Siyasi
- Humanitar
  - Köməkci
  - İcraedici

487. Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi

- 1999
  - 2002-ci ilin əvvəli
  - 2011-ci il maliyyə böhranı zamanı
- ✓ 2002ci il iyun

488. Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri

- Gömrük rüsümləri
  - Əlavə dəyər vergisi
  - MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
- ✓ Bunların hamısı

489. Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı

- Merkosur
  - AND paktı
- ✓ Avropa İttifaqı
- Avropa İqtisadi Birliyi

490. Avropa Birliyi aşağıdakı inteqrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formalaşdı:

- Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi



- AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
- √ Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom
- Avropa İqtisadi Birliyi və Benilüks

**491.** 1951-ci ildə AVROPA POLAD Və KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları

- √ Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq
- Belçika, Fransa, Niderland
- AFR , Niderland, Luksemburq , İtaliya
- Fransa, Belçika, Niderland

**492.** Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti

- Asılılıq
- Kooperasiya
- √ İqtisadi tamamlanma
- Konsorsium

**493.** Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir:

- √ Siyasi-hüquqi konsepsiyalara
- Bazar-institusional konsepsiya
- Valyuta inteqrasiyası konsepsiyasına
- Federalist konsepsiya

**494.** Davamlı iqtisadi inteqrasiya nəticə etibarilə gətirib çıxarır:

- İstehsal münasibətləri inkişaf edir (1)
- Səyələşmə (2)
- Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
- √ 1 və 3 doğrudur

**495.** Siyasi, milli və mədəni uyğunluq

- İnteqrasiyanın məqsədidir
- İnteqrasiyanın mahiyyətidir
- √ İnteqrasiyanın şərtidir
- İnteqrasiyanın nəticəsidir

**496.** İqtisadi inteqrasiyanın məqsədi

- İri miqyaslı istehsal
- √ Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi
- Müqayisəli üstünlüklər prinsipinin reallaşdırılması
- Düzgün cavab yoxdur

**497.** Gömrük İttifaqı konsepsiyası iqtisadi inteqrasiyanın hansı konsepsiyasına aiddir:

- Valyuta ittifaqı
- Dirijist
- √ Funksional
- Struktur

**498.** İqtisadi inteqrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- Marksist konsepsiya
- Ticarət konsepsiyası
- √ Plüralist konsepsiya
- Bunların hər biri

**499.** Tam iqtisadi integrasiyaya hansı uygundur:

- Vahid ticarət siyasəti
- √ İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi
- Gömrük maneələrinin aradan qaldırılması
- İstehsal amillərinin sərbəst hərəkəti

**500.** İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- √ Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması
- Bunların hec biri
- Gömrük ittifaqının yaradılması
- Azad ticarət zonasının yaradılması